

DIPLOMAT

www.Diplomata-kurdi.com

№ 38 (186) 1 - 7 Oktyabr Cotmeh sal 2012
 Ji meha şubatê sala 2003-a tê weşandin

xalqî mübariz və qəhrəman xalqdır
 H.Əliyev

Həftəlik İctimai-siyasi qəzet
 Rojnama heftename civakî û siyasi

Qiyməti: 40 qəpik
 Həjaye:

**Bilirsən, nə etmiş kürdlər bir zaman?
 Qurtarmış İslamı çox ağır dardan!**

**Qədim Avropanın xaçpərəstləri,
 Yüz illər sındırmış göy məşədləri.**

**Müsəlman keçmişin öyrənsə əgər,
 Kürdün dərgahına daim baş əyər.**

Səbahəddin Eloğlu



Səh. 2

**İlham Əliyev Bakıda keçirilən "Körpülərin
 salınması" beynəlxalq konfransının
 iştirakçılarını qəbul etmişdir**



Səh. 8

**Serok Barzanî
 Li Enqerê ye**



Səh. 8

**Nêçîrvan Barzanî ji bo
 rojnameya Star axifî**



Səh. 4

Kürtçeye korsanlık



Səh. 11

**Ocalan: Ezê vê
 çareser bikim**



Səh. 5

**Eurominority'den
 yeni harita**



Səh. 9

**Zêbarî: Bo veguhastina siyasi
 li Sûriyê "Cinêv2" pêwîste**

**Оман объявил о планах наладить
 торговлю с Курдистаном**

Səh. 14

**Dahi Azərbaycan şairi, kürd xalqının dəyərli oğlu, Nizami
 Gəncəvinin Gəncədə başlayan 870 illik yubiley tədbirləri
 əsl sülh, bərabərlik və poeziya bayramına çevrilmişdir**

Səh. 3

**1905-06-cı illərdə erməni-müsəlman
 davasında Kürd xalqının rolu**

Səh. 7

**Курдские женщины работают в
 швейцарском региональном парламенте**


Səh. 15

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Səh. 10

**Orient TV nêzîk bi kurdî
 dest bi weşanê dike**

Səh. 9




Səh. 6

ÇEMÊ MÊDÊOYÊ




Səh. 16

**Правительство Курдистана
 выплачивает деньги
 курдским беженцам**



Səh. 15

**Большой Курдистан
 глазами нового поколения**



Səh. 6

**GÖRDÜM SƏNİ
 KOROĞLU**

Prezidenti İlham Əliyev "Körpülərin salınması" beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq neqliyyat naziri, deputat Tierrri Marianini, Türkiyənin sabiq Baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq neqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun



nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmərlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismaric göndəriblər ki, status-kvo qəbuləlməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir.

Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaqdır. Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen QRAMKE Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən "Körpülərin salınması" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd etdi və onun fəaliyyət istiqamətlərinə toxunaraq dedi:

- Bizim əsas fəaliyyət istiqamətlərimiz bunlardır. Birincisi imic, digər istiqamət infra-

İlham Əliyev Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir

idarə heyətinin sədri Yurgen Qramkeni qəbul etmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Xoş gəlmisiniz, sizi görməyimə çox şadam. Ümid edirəm ki, ölkəmizdə vaxtınız xoş keçəcəkdir. Bilirəm ki, siz bu gün "Körpülərin salınması" mövzusunda konfransda iştirak edirsiniz. Düşünürəm ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir. Fikrimcə, körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib.

"Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəlməliyik", - deyən Prezident İlham Əliyev bildirdi ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlətimizin başçısı vurğuladı

ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir.

"Bizim keçən il qeyd etdiyimiz 20 illik müstəqilliyimiz bu müsbət meyli ancaq gücləndirib", - deyən Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafının müsbət olduğunu, siyasi və iqtisadi islahatların aparılmasında böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırdı. Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, biz siyasi transformasiya, siyasi islahatlar, enerji təhlükəsizliyi, daşıma infrastrukturunu və humanitar sahələrdə mühüm işlər görürük. Bununla yanaşı, biz Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstanda apardığı əməliyyatlarda fəal iştirak edirik.

Azərbaycanın Avratalantik strukturlar ilə əməkdaşlığa da töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə toxunaraq dedi:



- Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi tək gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir. Bizim, eyni zamanda, daxili problemimiz vardır. Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar

işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. "Nə sülh, nə də müharibə" şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç

struktur, üçüncüsü bütün bunların beynəlxalq səviyyədə təqdim olunması, sonuncusu isə innovasiyadır. Biz dörd panel - siyasi məsələlər, iqtisadiyyat, idman və təhsil panelərini keçirəcəyik. Qeyd etdiyim kimi, biz bunları beynəlxalq səviyyədə təqdim etmək fikrindəyik. Siz beynəlxalq səviyyədə körpülərin qurulması istiqamətində addım-addım irəliləyirsiniz. Düşünürəm ki, siyasi, iqtisadi, idman və təhsil sahələri olduqca əhəmiyyətlidir. Bəzilərimiz ilk dəfədir ki, Bakıdayıq. Biz Sizə, Sizin fəaliyyətinizə və xalqınıza ən böyük arzularımızı çatdırırıq, biz burada çox gözəl vaxt keçirdik. Təşəkkür edirəm!

Dahi Azərbaycan şairi, kürd xalqının dəyərli oğlu, Nizami Gəncəvinin Gəncədə başlayan 870 illik yubiley tədbirləri əsl sülh, bərabərlik və poeziya bayramına çevrilmişdir

Gəncə, 29 sentyabr (AzərTAc). Sentyabrın 29-da dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasının günəşi Nizami Gəncəvinin vətəni Gəncədə böyük izdiham yaşanmışdır. AzərTAc xəbər verir ki, burada bütün işıqlı ömrünü

korpuslarının nümayəndələri, 14 ölkədən dəvət olunmuş 150-dən artıq alim iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı müvafiq Sərəncamının əhəmiyyətindən danışmış və xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısının



Gəncədə keçirməklə dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin 870 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli Sərəncamından dərhal sonra Gəncədə geniş hazırlıq işləri aparılmışdır. Şairin məqbərəsi və onun ətrafı yenidən qurulmuş, sahəsi genişləndirilərək yeni xiyabanlar salınmışdır. Burada Nizami Gəncəvi muzeyinin inşasına başlanılmış, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inşası üçün hazırlıq işləri aparılmışdır. Dövlətimizin başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq alimlərdən və ziyalılardan ibarət yubiley komissiyası yaradılmış, görülən işlər demək olar ki, hər gün müzakirə edilmişdir. Bir sözlə, bütün Gəncə və gəncəlilər Azərbaycanın fəxri olan dahi şairin yubileyinə geniş hazırlıq işləri ilə gəlmişlər.

Gəncədə yubiley tədbirləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır. Qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan bu dahi şəxsiyyətə ehtiramlarını bildirmişlər. Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam etdirilmişdir. Burada tədbir iştirakçılarını şərbətlə qarşılayan milli geyimli məktəblilər müxtəlif dillərdə dahi şairin əsərlərindən parçalar söyləmiş, qonaqları qədim Azərbaycan rəqsləri ilə salamlamışlar. Sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romansların müşayiəti ilə yubiley tədbirləri davam etdirilmişdir.

Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı diplomatik

gəncəlilər adından minnətdarlığını bildirmişdir. Baş nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram münasibətilə bütün gəncəliləri, eləcə də dahi Nizami yaradıcılığının işığına yığılan qonaqları təbrik etmişdir. Elçin Əfəndiyev demişdir ki, Nizaminin bu



gün başlayan yubiley tədbirləri yalnız poeziya, mədəniyyət bayramı deyildir. Nizaminin yubileyi sözün əsl mənasında ümumxalq bayramıdır. Çünki 870 ildir ki, Nizaminin sənəti, onun özü Azərbaycan xalqı ilə birlikdədir. Nizami Gəncədə doğulmuş, Gəncədə yaşamış və Gəncədə də vəfat etmişdir. Ancaq onun sənətinin, istedadının miqyası o qədər böyükdür ki, o, bütün bəşəriyyətin övladı oldu. Nizami nə qədər milli şairdirsə, o qədər də bəşəri şairdir.

Nizami doğulduğu Gəncəni sənətkarlar diyarı adlandırır, özünü isə mahir sənətkar hesab edirdi. O, Gəncəni qədim Babilə müqayisə edirdi. Bu sözlər başqa bir dahi sənətkarın dilindən eşidilsəydi bəlkə də bir qədər qeyri-təvazökar səslənərdi. Lakin Nizaminin dediyi bu sözlər son dərəcə təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük imkanları ilə Nizami sənətkarlığının iddiası tam şəkildə üst-üstə düşür. Mənim yaxşı yadımdadır. Ümummilli liderimiz Heydər Əliyev Nizaminin 840 illiyi ilə əlaqədar xüsusi Sərəncam imzalamışdı. Son dərəcə qiymətli olan bu Sərəncam Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edirdi.

Hamı yaxşı bilir ki, yubileylər yuvarlaq rəqəmlərlə olur. O vaxt ulu öndərin

təşəbbüsü ilə böyük Nizaminin 840 illik yubileyinin keçirilməsinə sovetlər birliyində qısqançlıqla yanaşırdılar. Lakin bu, böyük bir hadisə idi və şübhəsiz ki, bu hadisə ulu öndərin şəxsiyyətinin gücü sayəsində mümkün olmuşdu. Nə yaxşı ki, bu ənənə indi də davam edir. Nə yaxşı ki, bu estafet Azərbaycanın müstəqilliyinə qədər gəlib çıxmışdır. Sevinirik ki, bu gün Azərbaycan Prezidenti bu ənənələrə sadıq qalaraq Nizami şəxsiyyətinə ümumxalq məhəbbətinin ifadəsi olaraq dahi şairin 870 illik yubileyinin keçirilməsi barədə xüsusi Sərəncam imzalamışdır.

Mərasim başa çatdıqdan sonra qonaqlar və yubiley iştirakçıları dahi söz ustasının qəbrini ziyarət edərək məzarı üzərinə qızıl güllər qoymuş, ruhuna dualar oxumuşlar. Sonra məqbərə ətrafında Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının şairin "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə" və "7 gözəl" əsərlərinin motivləri əsasında hazırladıkları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, Gəncə Dövlət Filarmoniyası və Dövlət Kamera Orkestrinin birləşmiş xorunun, eləcə də

müğənnilərin ifasında Nizaminin sözlərinə bəstələnmiş romanslar səsləndirilmişdir. Məqbərə ətrafında gəzintidən sonra burada xatirə şəklində çəkdirilmişdir.

Sentyabrın 29-da yubiley tədbirləri çərçivəsində Gəncənin mərkəzində Nizami Gəncəvi adına piyada keçidinin açılışı olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində Nizami Gəncəvi irsinin təbliğində xidmətlərinə görə yubiley tədbirlərinin iştirakçısı olan xarici ölkələrin bir qrup elm xadimində Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət



universitetlərinin fəxri doktoru adının verilməsi mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor Mirdamət Sadıqov və Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov rəhbərlik etdikləri universitetlərin elmi şuralarının qərarlarını oxumuş və dünyanın ən qədim və zəngin İsgəndəriyyə Kitabxanasının direk-

toru, Misir Elmlər Akademiyasının prezidenti, BMT baş katibinin Sivilizasiya Alyansı üzrə səfiri, doktor İsmayıl Seragəldiyə və BMT-nin Hökumət Komissiyasının sədri, İsveçrə Konfederasiyası Prezidentinin müşaviri, İsveçrənin sabiq dövlət naziri, UNESCO-nun kommunikasiya üzrə hökumətlərarası panelinin sədri, səfir Valter Fusta Azərbaycan Dövlət Aqrar Universitetinin, Latviyanın 6-cı Prezidenti, BMT baş katibinin xüsusi təmsilçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Vaira Vike-Freibergaya və Qırğız Respublikasının sabiq xarici işlər naziri və müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə həmin universitetlərin diplomları təqdim edilmişdir.

Fəxri doktor adına layiq görülmüş qonaqlar diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Təhsil naziri Misir Mərdanov fəxri doktor adına layiq görülmüş qonaqları təbrik etmiş, bunu əlamətdar hadisə adlandırmışdır.

Universitetdə keçirilən təntənəli mərasimdən sonra Xan bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək təməli yenidən qoyulan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə uğurlar arzulamışlar.

Təməlqoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin poemalarının yeni tərcümə və tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı keçirilmişdir.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dahi şairin yubileyi münasibətilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq "Xəmsə"yə daxil olan 5 əsərin külliyyat şəklində çap edilməsindən danışmış və buna görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirmişdir. Sonra nizamişünas alimlər Samir Pişnamazzadənin "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi" və "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri", Xəlil Yusiflinin "Nizami Gəncəvi: sələflər və xələflər", Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq", Sevda Qurbanəliyevanın "Nizami Gəncəvinin musiqi dünyası" və "Nizami

Gəncəvi obrazları miniatürlərdə" mövzularında məruzələri dinlənmişdir. Mərasimdə çıxış edən şəhər ziyalıları da görülən işləri yüksək dəyərləndirmiş və bildirmişlər ki, bu günədək qeyd olunan yubileylər sırasında ilk dəfə olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "Xəmsə" külliyyat halında nəşr edilmişdir. Bütün bunlar Nizami yurdu Gəncənin elm və mədəniyyət mərkəzinə çevrilməsi deməkdir.

Belçika turu başladı



Öcalan'a Özgürlük Otobüsü, Den Haag kentindeki etkinlikten sonra Hollanda turunu sona erdirdi. Belçika'nın Anwers kentine geçti.

Hollanda turunda Eindhoven, Arnhem, Amsterdam ve Den Haag kentlerini ziyaret ettikten sonra Belçiya etabına başlayan Öcalan'a Özgürlük Otobüsü eylemcileri, Belçika sınırında bir konvoy tarafından karşılandı. Konvoy eşliğinde Anwers'in Graandplein alanına gelen eylemciler, burada düzenlenen mitinge katıldı. Miting alanında davul zurna eşliğinde halaylar çekildi.

Eylemin amacına ilişkin bildiriler dağıtıldı ve açılan standlarda imza toplandı.

Ozan Şemdin ise bir müzik dinletisi sundu. Haber yayına hazırlandığı sıralarda eylem devam ediyordu.

Kürtçeye korsanlık



BDP Hakkari Milletvekili Adil Kurt, Kürtçe seçmeli dersin öğrenciler tarafından seçilmediği yönündeki haberlerin doğru olmadığını belirterek, devletin düzenlemeyi korsan bir şekilde yaptığını dikkat çekti. BDP Hakkari Milletvekili Adil Kurt, seçmeli Kürtçe dersle ilgili yaşanan sorunlar

hakkında TBMM'de bir basın toplantısı düzenledi. Bazı basın yayın organlarında Kürtçe dersinin öğrenciler tarafından yeteri kadar seçilmediği yönünde haberlerin yer aldığını, ancak bunun doğru olmadığını ifade eden Kurt, Milli Eğitim Bakanlığı'nın internet sitesinde yer alan seçmeli dersler dilekçesinde, 'Kürtçe' dersinin adının olmadığını, devletin düzenlemeyi korsan şekilde yaptığını söyledi. Kurt, seçmeli dersler dilekçesinde; Kürtçe ile beraber 5 dil olduğunu, sınıf kurulabilmesi için her dilden 10 öğrencinin dersi seçmesi gerektiğini hatırlattı. Kurt, "Devlet bu düzenlemeyi korsan şekilde yaptı. Kürt ve Kürtçeyi kullanmamak için devlet kendi resmi televizyonunda da korsan yayıncılık yaptı ve yapmaya devam ediyor" dedi.

Böyle olmaz

"MEB'in seçmeli ders başlığı, 'Yaşayan dil ve lehçeler' yerine, '100 yıldır öldürmeye çalıştığımız ama öldüremediğimiz dil ve lehçeler' olmalıydı" diyen Kurt, "Dolambaçlı ve korsan bir yaklaşımla 90 yıldır inkar edilen, yok olması için çaba sarf edilen bir dili yaşatmak söz konusu olamaz.

Hükümet gerçekten gasp edilen bir hakkın iadesini sağlamak istiyorsa, bir yol haritası koymalıdır. Tüm üniversitelerde Kürtçe öğretmenliği ve Kürt Dili ve Edebiyatı bölümleri açılmalıdır" şeklinde konuştu.

Yanlış yansıtılıyor

Adil Kurt, Kürtçe kitapların dağıtımında yayınevlerinin gönülsüz davrandığını, kitapların dağıtılmasının Kültür ve Turizm Bakanlığı tarafından desteklenmesi gerektiğini sözlerine ekledi. Kimi basın organlarında Kürtçe dersi yerine, Hz. Muhammed'in Hayatı ve Kur'an-ı Kerim derslerinin seçildiği yönünde haberler yapıldığını, bu haberlerin basın ahlak ilkeleriyle bağdaşmadığını dile getiren Kurt, şunları söyledi: "Kürtçe dersinin talep edilmediği bilgisi kamuoyuna empoze ediliyor. Sanki, Kürtçe konuşan Hz. Muhammed ve Kur'an-Kerim okumak istemiyor gibi bir yaklaşım sergileniyor.

Bir dili, din karşıtı gibi göstermek yanlış bir yaklaşımdır. Kürtçe dersini kaç kişinin seçtiğini öğrenmek için velilere sormayın. Artuklu Üniversitesi'ne kaç kişinin Kürtçe öğretmenlik formasyonu için başvurduğunu dikkate alın" diye konuştu.

Mevcut durumda hareketimizin Türk devletiyle bir diyalog ve görüşme durumu söz konusu değildir. Bu türden üretilen haberler tamamen yalandır. KCK, Türk Hükümeti'nin Kürt halkını beklentiye sokmak istediğini belirterek, Öcalan'ın rolünü oynayabilmesi için "gözle görülür" adımlar atılması gerektiğini kaydetti. Kürt parlamenterlerin dokunulmazlığının kaldırılarak cezaevine atılmasının kesinlikle savaşın derinleştirilmesi anlamına geleceğine işaret eden KCK, bu gerçeğe rağmen Türk Başbakan'ın 'hem gerillayla kucaklaşanları içeri atacağım, hem de gerillayla uzlaşacağım' demesinin akıl karı olmadığını vurguladı. KCK Yürütme Konseyi Başkanlığı, Türk

Başbakan Recep T. Erdoğan ve ekibinin, Öcalan ve Oslo tartışmalarına ilişkin açıklamalarına yanıt verdi. Kürdistan halkına karşı topyekun savaş başlatan Türk devlet erkanının son günlerde İmralı, Öcalan ve Oslo konularıyla ilgili açıklamalarının bir ağız değişikliğini içerse de özü itibarıyla yeni bir şeyi ifade etmediği belirtilen Yürütme Konseyi Başkanlığı açıklamasında, önemli oranda doğruları ifade etmeyen, çarpıtma ve manipülasyon içeren bu açıklamaların, daha çok "yeni taktiksel bir hamle" olduğu vurgulandı. Açıklamada, "Öncelikle tecrit, baskı ve psikolojik işkenceyi esas alan İmralı sistemiyle ilgili doğruları içermeyen, gerçek dışı beyanatlarda bulunmuşlardır. Türk basını ise bunu çarpıtarak, gerçekleri tamamen tersyüz etme ve toplumu yanlış bilgilendirme tarzını daha da derinleştirmektedir. Kimi Türk basın mensuplarının ve bazı çevrelerin hareketimiz ile Türk devletinin bir diyalog ve görüşme içinde bulunduğu yönündeki iddiaları ve imaları doğru değildir. Mevcut durumda hareketimizin Türk devletiyle bir diyalog ve görüşme durumu söz konusu değildir. Bu türden üretilen haberler tamamen yalandır" denildi.

Öcalan neden çekildi?

KCK Yürütme Konseyi Başkanlığı açıklamasında, Öcalan'ın 27 Temmuz 2011 tarihinde neden aradan çekildiği, bir kez daha şöyle özetlendi: "Geçtiğimiz yıl, Oslo ve İmralı görüşmelerinde ulaşılan önemli bir düzeyi ifade eden protokoller kabul etmeyip, demokratik çözümü değil savaşı ve tasfiyeyi dayatan; Kürt Özgürlük Hareketi'ni tasfiye etmek için bölgesel ve uluslararası konseptler oluşturan AKP Hükümeti'nin oyunlarını gören Önder Apo, aradan çekildiğini ilan ederek oynanan bu oyunlara ve ikiyüzlülüğe karşı tutum almıştır."

Hükümet ne yaptı?

Bunun karşısında Erdoğan Hükümeti'nin de kendi hukukunu çiğneyerek tecrit koşulları ağırlaştırıp psikolojik baskı sistemini devreye koyduğunu, Öcalan'ın tüm avukatlarını tutuklayarak dışarıyla olan tüm bağlantılarını kestiğini hatırlatan KCK Yürütme Konseyi Başkanlığı, açıklamasını şöyle sürdürdü: "Bu hukuk ve ahlak dışı tutuma karşı Önder Apo tavır almış, boyun eğmeyeceğini,

direneceğini beyan ederek, anlamından çıkarılmış ve denetim altına alınmış avukat ve aile görüşmelerini kabul etmeyeceğini açıklamıştır. Bundan sonra görüşmeleri yapabilmeleri için bazı hususların yerine getirilmesini istemiştir. Bunlar daha çok hükümetin İmralı'da TC yasalarını uygulaması çerçevesinde,



görüşmede görevli bulundurulması, tutuklanan avukatların serbest bırakılması ve mesleki

KCK: Görüşme yok!

çalışmalarından dolayı tutuklanmaması konularında güvence verilmesi gibi şartlardır. Fakat bunların hiçbirisi yerine getirilmemiştir."

Yalan söylüyorlar

Öcalan'ın AKP'nin insan onuruna dayattığı çirkin yöntemlere ve Kürt halkına dönük geliştirilen şiddete karşı bir direniş içinde olduğu anımsatılan açıklamada, bunun gölgelemek isteyen Başbakan ve Adalet Bakanı'nın yalan söyledikleri vurgulandı.

Açıklamada, Oslo belgelerinin de devlet içindeki iktidar kavgalarının sonucu herkesin bildiği kesimlerce sızdırıldığı tekrarlandı.

Alana hakimiyeti sürüyor

Başbakan Erdoğan'ın devam eden savaşla ilgili verdiği bilgi ve rakamların da gerçeği yansıtmadığı kaydedilen açıklamada, "Belli ki AKP Hükümeti bu konuya çok önem verdiği için bizzat Başbakan'ın ağzından bu yalana dayalı bilgiler verilmektedir. Şemdinli'de, -Başbakan'ın deyimile- 'gerilla inlerine çekilmiş' değildir. Şemdinli'de her şey yerli yerindedir; çok yoğun hava saldırıları eşliğinde asker ve gerilla çatışması vardır ama alandaki gerilla denetimi devam etmektedir. Sadece Şemdinli'de değil, ülkenin birçok yerinde 'alan hakimiyeti taktiği' sonuç alıcı bir biçimde gelişmektedir.

Kürt tarafı bütündür

Kürt Hareketi'nin parçalara bölündüğü yönündeki yalan yanlış bilgilerle yoğun bir psikolojik savaş ve manipülasyon faaliyeti yürütüldüğüne dikkat çeken KCK Yürütme Konseyi Başkanlığı, Başbakan'ın, "İmralı ve Oslo görüşmeleri olabilir ama BDP'lilerle görüşmem ve BDP'lilerle aynı çatı altında yürüyemeyiz" sözlerinin de çözümde ne kadar samimi olduğunu ortaya koyduğunun altını çizdi. Yürütme Konseyi Başkanlığı, açıklamasını şöyle sürdürdü: "Her şeyden önce herkes şunu bilmelidir: Kürt tarafı tektir ve yekvücuttur. Kürt halkı ve Kürt Özgürlük Hareketi, illegal ve legal kurumlarıyla tek bir eksende duruş

sergilemekte ve diyalog için tek muhatap olarak Önder Apo'yu kabul etmiş bulunmaktadır. Her bileşeni ayrı bir kulvarda bulursa da her koşul altında birlikçi bir duruşu sergileyebilecek kararlılık, tecrübe ve irade içinde bulunmaktadır. Kürt siyasetinin temsilcileri olan parlamenterlerin dokunulmazlığının kaldırılarak cezaevine atılması kesinlikle savaşın daha da boyutlandırılması, derinleştirilmesi anlamına gelecektir. Bu gerçeğe rağmen, 'hem gerillayla kucaklaşanları içeri atacağım, hem de gerillayla uzlaşacağım' demek akıl karı değildir.

AKP'nin amacı ne?

KCK Yürütme Konseyi Başkanlığı'na göre görünen şu: "Çözüm için zihinsel bir oluşumdan bahsetmek mümkün değildir. Son çıkışlar, AKP'nin bilinen/klasik, kamuoyunu boş vaatlerle oyalama taktiğinin bir parçası. Kürt sorununu çözme

değil, Kürt halkını beklentiye sokma, Özgürlük Hareketi'nin bileşenleri arasına farklılıklar koyma ve zayıflatarak Özgürlük Hareketi'ni çözme çabası ön plandadır."

Türk tarafı ne yapmalı?

Yürütme Konseyi Başkanlığı'na göre; eğer Türk devleti ve AKP Hükümeti, Cumhuriyet'in kuruluşundan bu yana devam edegelen ve Türkiye'nin en temel sorunu olan Kürt sorununu çözme kararına ulaşmışsa, o zaman çözüm projesini açıkça ortaya koymalı ve samimi-inandırıcı pratik adımlar atarak Kürt tarafından da karşılık verilmesini istemeli.

Öncelikle hangi adım?

Öncelikle, Öcalan'ın çözüm sürecinde rol oynaması için "Sağlık, Güvenlik ve Özgür Hareket Etme Koşulları"ni oluşturarak işe başlanmasını isteyen KCK Yürütme Konseyi Başkanlığı, şöyle devam etti: "Böyle inandırıcı ve gözle görülür adımlar atılmadan Başbakan'ın çelişkili, eklektik, bütünlüklü olmayan açıklamalarına dayanarak yeni bir sürecin gelişeceğini sanmak vahim bir hata olacaktır. Hareketimiz samimi, içinde aldatma olmayan, demokratik-barışçıl-adil bir çözümden yanadır; ancak bu çerçevede yaklaşacak gelişmeleri izleyecek, özellikle hükümetin pratik adımlarına bakacak ve ona göre gereken yerde, gerekli tutumu alacaktır."

Halk duyarlı olmalı

Halkın da AKP Hükümeti'nin oyalama taktiklerine aşına olduğu belirtilen KCK Yürütme Konseyi Başkanlığı açıklaması şu çağrıyla noktalandı: "Bu açıdan tüm halkımız duyarlı olmalı, mücadelaye daha fazla yüklenerek, hareketimizin başlattığı özgürlük hamlesinin başarısı için gereken fedakarlık ve katılımı gerçekleştirmeli, özgürlük mücadelesinin başarısını kesinleştiren tarzı esas almalıdır. Bu temelde tüm halkımızı özgürlük mücadelesine daha fazla katılmaya ve toplumsal mücadelesini yükseltmeye çağırıyoruz."

YENİ ÖZGÜR POLİTİKA

Başbakan Barzani: Oslo Sürecine Her Desteği Vermeye Hazırız...

Oslo sürecinde çözüm için heyecan yaşadıklarını söyleyen Barzani "Yarım kalan Oslo sürecinde tüm müzakere ve görüşmelerden haberdardık. Çözüm için bu görüşmelere destek verdik. Bugün de barış çözüm için biz her rolü üstlenmeye hazırız. Çözüm sürecinde üzerimize ne düşerse yapmaya hazırız. Çünkü bu sorunun güvenlik ve askeri bir sorun değil siyasi olduğuna inanıyoruz" diye konuştu.

Başbakan Barzani, "Erdoğan'ın son açıklamaları

Kürt halkında barışı getirecek yeni adım ve akan kanın durması için yeni bir umut yarattı. Görüşmelerin zarar görmemesi için PKK'nın saldırılarını durdurması ve silahsızlanması, BDP'nin de bölgede Başbakan Erdoğan ve AK Parti karşıtı kampanyaya son vermesini umuyoruz. Bu sağlanırsa devletin Öcalan'ının şartlarının iyileştirilmesi ve KCK davasındaki tutuklulukların gözden geçirilmesi için adım atması gündeme gelebilir. Çünkü Kürtler ve Türkler barışı getirecek bu

çözümleri bekliyor' dedi.

Oslo sürecinde çözüm için heyecan yaşadıklarını söyleyen Barzani "Yarım kalan Oslo sürecinde tüm müzakere ve görüşmelerden haberdardık. Çözüm için bu görüşmelere destek verdik. Bugün de barış çözüm için biz her rolü üstlenmeye hazırız. Çözüm sürecinde üzerimize ne düşerse yapmaya hazırız. Çünkü bu sorunun güvenlik ve askeri bir sorun değil siyasi olduğuna inanıyoruz" diye konuştu. Neçirvan Barzani şöyle devam etti: "Diya-



log sürecinde PKK saldırıları ve askeri operasyonların durması görüşme sürecine zarar verir. Daha önceki dönemlerde vermiştir. Yeni diyalog sürecinde anayasal zeminde bir

çözüm bulunursa bu AK Parti ve Başbakan Erdoğan için tarihi başarı olur. Erdoğan'ın AK Parti kongresinde Kürt sorununun çözümü için yeni bir süreç başlatacağına inanıyorum."

Devletsiz Uluslar ve Avrupa Ulusal Azınlıkları Derneği (Eurominority) ile Paris'teki Kürt Enstitüsü, yeni bir Kürdistan haritası hazırladı. Avrupa Azınlık Halklarını teşvik için kurulan Eurominority (Eurominority.eu) ile Paris Kürt Enstitüsü'nün hazırladığı harita Kürtçe ve İngilizce. Eurominority, "Halkın coğrafyasını tanımak için sık

Eurominority'den yeni harita



sık oraya gitmekle işe başlamak gerekiyor" diye belirtirken bu yeni haritanın amacının "Ararat Dağı ulusunun tanıtılması" olduğunu ifade ediyor. Haritada tarihi Kürdistan'ı oluşturan temel Kürt şehirleri ve büyük dağlar, nehirler ve göllere yer verilmiş. Ayrıca iki küçük haritadan birinde Türkiye, Suriye, Irak ve İran arasında paylaşılmış Kürdistan'ın böl-

gelerine ışık tutulurken, diğerinde ise Kürt dilinin lehçeleri haritalandırılmış.

Haritada Kürdistan'ın bir ucu Hatay'ı içine alarak denize değerken, devamla şu kentleri içine alarak sınırları çizilmiş: Maraş, Elbistan, Koçgiri, Erzurum, Kars, Iğdır, Ağrı, Maku, Urmiye, Mahabad, Bicar, Kirmaşan, İlam, Xaneqin, Kerkük, Musul, Qamişlo, Afrin. Haritada ayrıca Kürdistan'da-

ki dağlar ve rakımları ile göller de Kürtçe isimleri ile yer almış. Devletsiz Uluslar ve Avrupa Ulusal Azınlıkları, 1999 yılında Mikael Bodlore-Penlaez tarafından kuruldu. Eurominority, Avrupa'daki geniş bir muhabir ağı ile yapılan araştırmalar sayesinde azınlıklar üzerine bilgilerin yayınlanmasını amaçlıyor. www.eurominority.eu bugün gönüllüler sayesinde 30 dilde yayın yapıyor. Kürdistan haritası internet üzerinde 11 euroya satılıyor ve adrese poster şeklinde gönderiliyor.

Çukurca'da 13 asker öldü



HPG, Çukurca'da yaşanan çatışmalara ilişkin yeni bir açıklama yaparak, 13 askerın öldüğünü, 10 askerın de yaralandığını duyurdu. Gerillanın alan denetiminin devam ettiği Çukurca'ya Türk ordusu önceki gün operasyon başlatmış ve şiddetli çatışmalar yaşanmıştı. HPG Basın ve İrtibat Merkezi (BİM), dün de devam eden operasyon ve çatışmalara ilişkin bir açıklama daha yaptı. Buna göre çatışmalarda 13 asker öldü, 10'dan fazla asker yaralandı. HPG-BİM, 1 gerillanın da hayatını kaybettiğini bildirdi. Açıklamada, Çukurca'ya bağlı Geliye Zap alanında düzenlenen operasyon ve çıkan çatışmalara ilişkin şu ayrıntılar yer aldı: "Saat 02.40'da Helwesis tepesine ilerleyen düşman askerlerine yönelik gerçekleştirilen eylemde 4 düşman askeri öldürülmüştür. Farklı bir noktadan ilerlemek isteyen ayrı bir düşman birliğine yönelik gerçekleştirilen ikinci eylemde de 4 düşman askeri öldürülmüştür. Sabah saatlerinde araziye dağılan düşman birliklerine yönelik 3 koldan vurulan etkili darbeler neticesinde düşman yerinde sıkışmıştır. Akşam saatlerine dek bu alanda yaşanan çatışmalarda ise 5 düşman askeri öldürülmüştür. Eylem ve çatışmalarda gözle görülen net 13 düşman askeri öldürülmüş, 10'dan fazla düşman askeri de yaralanmıştır."

Skorsky darbelendi

Alana Skorsky helikopterlerle takviye girişimine dönük de bir eylem düzenlendiğini bildiren HPG-BİM, gerillaların vurduğu 1 Skorsky helikopterin alandan uzaklaşmak zorunda kaldığını kaydetti. Alanın savaş uçakları, Kobra helikopterler, obüs ve havan toplarıyla yoğun bombardımana tutulduğu da kaydedildi.

KCK davalarının polis ve itirafçılardan oluşturulan "gizli tanıklar" aracılığı ile para karşılığında nasıl manipüle edildiği duruşma tutanağına "yanlışlıkla" yansdı.

'Tatvan KCK davası' iddianamesinin omurgasını oluşturan "Derman" adlı gizli tanığa devlet bütçesinden para verildiği ortaya çıktı.

Adalet Bakanlığı tarafından 5 Temmuz 2008 tarihinde uygulamaya sokulan "gizli tanıklık" uygulaması, KCK davalarına sıklıkla karşımıza çıkıyor. Van 3. Ağır Ceza Mahkemesi'nde 2 yıla yakın bir süredir 18'i tutuklu, 35 sanıkla devam eden 'Tatvan KCK davası'ndaki gizli tanığa ilişkin skandal bir gelişme yaşandı. "Derman" adlı gizli tanığa, mahkemede 14 Eylül 2012 tarihi itibarıyla verdiği ifade, harcadığı "emek" ve "mesai" göz önünde bulundurularak 500 TL ödeme yapıldığı ortaya çıktı. Çakıl, kum ve demirin silah ve mühimmat, okey oynamanın da örgüt toplantısı olarak değerlendirildiği 'Tatvan KCK davası' iddianamesinin omurgasını

"Sanatın rengi ve sesiyle özgürlüğe doğru yürüyoruz" şiarıyla düzenlenen 1. Amed Müzik Festivali'nde Kürt, Türk, Laz ve Hemşin halklarının ezgileri buluştu.

1. Amed Müzik Festivali üçüncü gününü geride bıraktı. Önceki akşam Batıkent Meydanı'nda düzenlenen konsere binlerce kişi katıldı. Devrimci mücadelede yaşamını yitirenler için yapılan saygı duruşunun ardından binler "Şehit Namirin" sloganı attı. Festivalin başlamasından kısa bir süre sonra alanın arka kısmında yakılan ateşler, görsel şölene renk kattı. Sunucular yöresel kıyafetlerle sahneye çıkarken, konserde ilk önce Nisêbin'den kemençeleriyle katılan Koma Newaf sahne aldı. Kemençe eşliğinde uzun süre halaylar çeken binlerce kişiye grup üyeleri de sahnede eşlik ederek, hem oynayıp hem çaldı.

Tutsaklarla dayanışma Festivalde konuşan BDP Diyarbakır

Parayla paravan Derman

oluşturan gizli tanığa verilen paranın kaynağı da duruşma tutanağında yer alıyor.

Hesap numarası tutanakta

25 Eylül günü 4'üncüsü görülen ve 4 kişinin tutuksuz yargılanmak üzere serbest bırakıldığı KCK duruşmasından 10 gün önce gizli tanık, Van 3. Ağır Ceza Mahkemesi'ne ifade verdi. Tutanakta Hakkari'de görev yapan, sicil numarası ve banka hesap numarası da açık bir şekilde verilen bir polis aracılığıyla gizli tanık Derman'a para verilmesi kararlaştırıldığı belirtiliyor. Gizli tanığın 14 Eylül tarihinde verdiği ifadenin sonunda yanlışlıkla yazıldığı ya da unutulduğu tahmin edilen ödeme emri ise şu şekilde yer alıyor:

"Tanığın sarf ettiği emek ve mesai gözetilerek 500,00 TL ücret takdirine, bu konuda sarf kararı tanzimi ile yapılacak ödemenin "DERMAN" adlı gizli tanığa ödenmek üzere Hakkari Emniyet Müdürlüğünde görevli 135633 Sicil

olarak katılıyordu. Yapılma içinde bu şekilde bir düzenleme vardı. Kendisi belediye adına rapor sunardı.

Yine Leyla Yetkin TÜLAY'ı hatırlıyorum Leyla Yetkin TÜLAY, eşi Erdin TÜLAY ile birlikte KCK kent meclisinin kuruluş aşamasında çok aktif olarak rol aldı. Bir dönem parti eş başkanı olarak veda dökü üyesi olarak KCK kent meclisi toplantılarına katıldı ancak bir rahatsızlığı olduğu için toplantılarda 10-15 dk. kaldıktan sonra ayrıldı. Benim bu sanıklara ilişkin bilgim bundan ibarettir. Ben Cumhuriyet savcılığın da huzuruzunda ifade verdim.

Mafya makamından soruldu: Tank bevama bir divicecimiz yoktur, dedi.

Dosya incelendi, GEREĞİ GÖRÜŞÜLÜP DÜŞÜNÜLDÜ:

1 - Tanığın sarf ettiği emek ve mesai gözetilerek 500,00 TL ücret takdirine, bu konuda sarf kararı tanzimi ile yapılacak ödemenin "DERMAN" adlı gizli tanığa ödenmek üzere

Hakkari Emniyet Müdürlüğünde görevli 135633 Sicil nolu polis memurunun Garanti Bankası 04894554333047956 kart nolu veya 23852873 müşteri nolu hesabına ödemesine.

2 - Adli Emareet sırasında kayıtlı gizli tanık İbrahim Emareet Memuruna tahsisine, Duruşmanın bir önceki ara karar uyarınca atılı bulunduğu 25/09/2012 günü saat 09:50'a bırakılmasına karar verildi. 14/09/2012

No'lu polis memurunun Garanti Bankası 04894554333047956 kart No'lu veya 23852873 müşteri No'lu hesabına ödenmesine..."

Tatvan'daki gizli tanığa, Hakkari'deki bir banka hesabı üzerinden ödeme yapılması dikkat çekerken, emniyet ve yargılama heyetinin ifadelerine başvurduğu gizli tanıklara genel bütçeden para aktarıldığı belgelenmiş oldu. Cevap bekleyen soru: "KCK davaları'nı manipüle etmek için daha kaç kişi para karşılığında gizli tanıklık yaptı?"

Halkların müziği Amed'de



İl Eşbaşkanı Zübeyde Zümrüt, her baskının ardından Kürtlerin daha fazla örgütlendiğini belirterek, "Kürt sorununu çözmek istiyorsanız muhatap bellidir, muhatap İmralı'dadır. Kürt halkı tecritle, askeri ve siyasi operasyonlarla bitmez, bizim mücadelemiz özgürlük mücadelesidir" dedi.

Konuşmanın ardından sahneden Türkiye cezaevlerinde süresiz dönüşsüz açlık grevine giren PKK ve PAJK'lı tutsaklara dayanışma mesajları yollanması, alanda bulunan

binlerce kişi tarafından uzun süre alkış aldı. Ardından sırasıyla Renas Amed ve Koma Grava Rojê sahne aldı.

Karadeniz'in asi çocukları Amed'te

Niyazi Koyuncu sahne almadan önce Kazım Koyuncu anıldı. Ardından kemençe, tulum ve bas gitar ile sahneye çıkan Niyazi Koyuncu ve ekibi, müzik ziyafeti sundu. Sahnede hareketli performansıyla binlerce kişiyi coşturan Karadeniz'in asi çocukları Lazca, Hemşince ve Türkçe şarkılar seslendirirken, dinleyiciler de birçok şarkıya eşlik etti. Ardından sahneye zafer işaretiyle çıkan Seyda Perinçek'e ise ilgi yoğun oldu. Sazını eline alarak Kürtçe ezgilerini seslendiren Perinçek, kimi zaman şarkılarıyla alanda bulunanlara duygulu anlar yaşattı. Binlerce kişinin Perinçek'in şarkılarına eşlik ettiği konser, gece geç saatlere kadar sürdü. **yeniozgurpolitika.org**

Nəriman
Əyyub**GÖRDÜM SƏNİ KOROĞLU**

Gördüm səni Koroğlu, fikir məni bürüdü,
Dayanmışam önündə, xoşa gəlməz bir yerdə.
Məni xəyal götürdü, Çənlibelə sürüdü,
Xəyalımda dolandı sözlər çox pərdə-pərdə.

Həmin o Keçəl Həməzə aldatmışsa da səni,
Dəyirmanda dediyi sözüne əməl etdi.
Qıratını qaytardı, özü verdi yüyəni,
Yola saldı arxeyin, sonra qayıdıb getdi.

İndi Telli həməzələr apardığın qaytarmaz,
O kişilik, sədaqət unudulub büsbütün.
Bügünkü həməzələrin kişiliyi azdır, az,
Sanki keçmiş kişiler tamam edilib sürgün.

Qıratınsa oxşamır, Çənlibelli Qırata,
Sən durduğun bu yer də oxşamır Çənlibelə.
İnanmıram Qırata mindiyin bu at çata,
Bu abidə yaraşmır bu Vətənə, bu elə.

Atın dal ayaqları qatdanıbdır geriyyə,
Şaha qalxmayıb bu at, nə də ki, heç kişnəmir.
Koroğlu atdan böyük, atı necə yeriyyə,
At balaca bir dayça, eşidilmir səs-səmir.

Baxdım bu abidəyə, dayanmadı göz yaşım,
Koroğlunu bu günə salanlara nə deyim?!

Bu atla necə əlaq Qarabağı qardaşım?
Yaxşı-yaxşı fikirləş ay igidim, ay bəyim.

23.02.2012

Koroğlunun abidəsi önündə**YA RƏBBİM**

Ya Rəbbim, sən mənə bir kömək eyle,
Həsərin çəkdiyim dağlara çıxım.
Hərden qulağıma pıçıldadı, söyle,
Murovdan Qoçdaşa yenidən baxım.

Yay gələndə gedim mən İstisuya,
İstisuya girim saçımı yuya.
Ceyran bulağından ürəyim doya,
Gur olan Tərtərin çayında axım.

Dolanım dərədə, çıxım mən düzə,
O gözəl dağları mən süzə-süzə.
Baxım Dəlidağa yenidən təzə,
Yaxşı görmək üçün eynəyi taxım.

Qovam ordan getsin vəhşi erməni,
Onun kimi alçaq yağı düşməni.
Vəhşiyyə layiqdir qınama məni,
Onun vəhşiliyin başına qaxım.

Qaxmasam başına yaramazlığı,
O davam edəcək hər alçaqlığı.
Uçurum başına Ələkbər dağı,
Güllələri o boş başına çaxım.

Çaxmayıram deyə qudurur gündə,
Ateşkəsi pozur gündəlik öndə.
Qudurğanlıq edir bizim Vətəndə,
Başını kəsim, qanı üzünə yaxım.

Ona layiq olan şüarım belə,
Nərimanam dözürem hələlik hələ.
Qurum erməninin yolunda tələ,
Gələndə gözüne nizələr taxım.

12.02.2012

ÇOX ŞÜKÜR XUDAYA

Çox şükür Xudaya, eşitdi məni,
Dünənki istilik azaldı bu gün.
Sevinirəm eşitdi mən dəyəni,
Dünən təntiyyərdim istidən bütün.

Sənə inanmayan kafir adlanır,
İndi harınlaşan mənliyin danır.
Harınları görsəm qəlbim odlanır,
Harınlar olmalı Vətəndən sürgün.

Biri kef eyləyir, onu yalavac,
İşsiz küçələrdə dolanır çox ac.
Onları məhv edir indi ehtiyac,
Ay yazıq, beləcə azalır ömrün.

Nə edəsən belə ağır gərdisə,
İş yoxdur gündəlik gedəsən işə.
Artıq öyrənmişik işsiz vərdisə,
İşsiz tənbelləşir insan büsbütün.

Nə edim dünyamız dəyişdi yaman,
Bir də düzəlməyə az qalıb güman.
Baxıb fikirləşir Milli Nəriman,
Xalqının dərini çox çəkir hər gün.

04.08.2011

EYLƏYİR

Nə deyəsən fələyin gərdisinə,
Qananı qanmaza möhtac eyləyir.
Tamaşa edirəm bu vərdisinə,
Niyə zəhmətkeşi o ac eyləyir?

Hər nadan qudurur, havadarı var,
Havadarı getsə başına yağar qar.
Onda yurd-yuvası tamam olar dar,
Gündə tək özünə o bac eyləyir.

Atı olmayanlar mersedes minir,
Dindirəndə fəqət, ədayla dinir.
Qapısını açırlar maşından enir,
Özü öz başına o tac eyləyir.

Keçsə iş başına dünənki nadan,
Özünü şişirdir olmur utanan.
Vermir yaxınına bircə tikə nan,
Tək bircə özünə əlac eyləyir.

Nəriman, qəm etmə, boşdu bu dünya,
Ağıllı olana xoşdu bu dünya.
Deyəsən son illər çaşdı bu dünya,
Təkcə nadanlara əlac eyləyir.

25.08.2011

XALQ DƏRDI

Bilin Vətən dərdi, bilin xalq dərdi,
Çəkən yoxdur bu dünyada, əzizim.
Sıxıb məhv etdilər hər olan mərdi,
Satıldı yadlara Xəzər dənizim.

Nə dil dərdi çəkən, nə qeyrət dərdi,
Yadın dili küçələrdə yazılır.
Mərdi qovub saxladılar namərdi,
Doğma ana dilim gündə pozulur.

Əcnəbi dilində yazılır adlar,
İngilis dilidir san doğma dilim.
Burda at oynadır nə qədər yadlar,
Pozğun adətlərə yüklənir elim.

Hərə öz kefində, öz nəfindədi,
Başları qarışdıb biznes qurmağa.
Vətənim yadların hədəfindədi,
Dünənki dilənçi olubdur ağa.

Rus dilində danışdırır uşağı,
Çoxu bəyənməyir ana dilini.
Tərifləyir o şovinist alçağı,
O bəyənilir başqaların elini.

Firmanın, köşklərin olan adını,
Yazır yad dilində yoxdur dillənən.
O təbliğ eyləyir yad əjdadını,
Pozulur hər yerdə bütün ənənən.


Beləcə dağılır gündəlik Vətən,
Qızlar küçələrdə gəzir tumansız.
Heç də dillənməyir hər yoldan ötən,
Əxlaqı-ərkanı pozur hər arsız.

Nə onun atası, bir də anası,
Fikir də verməyir belə qızına.
Kənardan boylanır qoca babası,
Öyüd verməyir olan abırsızına.

Yaxşı adətlərim məhv olub gedir,
Qəbul eyləyirlər pis adətləri.
Ay ata, ay ana axı bu nədir?
Fikir də verməyir biqeyrət əri.

Təəssüf yüzcə dəfə, təəssüf min dəfə,
Belə getsə məhv olacaq millətim.
Gəlin nöqtə qoyaq olan hər səhvə,
Nərimanam, götürmür kişi qeyrətini.

14.08.2011

Hüseyin
Kürdoğlu**MƏZARIN BAŞINDA**

**Baş daşım dil açar telli saz kimi,
Haçan qəbrim üstə gəlsə Kürdoğlu.
Aşıq Şəmsir**

Məzarın başında fikrə dalmışam,
Durub karvan kimi düzülü dağlar.
Çağırır elləri ziyarətini,
Sözünlə sinəsi yazılı dağlar.

Qol qoydun axırda fələk əmrinə,
Yerin mehri nədir, göyün əmri nə?!

Ömrünü caladın dağlar ömrünə,
Saymaz bir saniyə yüz ili dağlar.

Bilirəm, gelişim əyandır sana,
Bir qətrə göz yaşım ümmandır sana.
Burda tək deyilsən, həyəndir sana,
Nəsimi qayalar, Füzuli dağlar.

Dərd məni yoncudub xəcalət eylər,
Xəyalım türbəni ziyarət eylər.
Ölsən də gəl deyər, məzəmmət eylər,
Qolları boynumdan üzülü dağlar.

Kəlbəcər yolunu bağlayıb yağı,
Ot bitən ciğirlər sinəmin dağı.
İgid haraylayır dilində ağı,
Sevdiyim qoyunlu, quzulu dağlar.

Göynər həsrətinlə sinəmdə ürək,
Sazın da geyinib qara bir köynək.
Saxlamış bir dədə yadigarı tək,
Qoyduğun gövhəri, qızılı dağlar.

ÇEMÉ MÊDÉOYÉ

Guşe-guşî, xuşe-xuşî, zev bê qırar,
Dimilmilî, dixulxulî pir bextewar.
Geh kef didî, geh jî dikî qal, hêwurze,
Car-carana diaxivî lewzê teze.

Çîya, banî, zer û zinar hogirên te,
Darên merxê, sosin, rihan tew rewşa te.
Li dora te naz-bedewa danîne war,
Dengê defê hingavtîye banî, beyar.

Rewş birê te, Mûrada min zare-zare,
Xwîna gelêm nolî çema tev tê xare.
Neyar wê jî yasax kirye zar û ziman,
Naxulxule, namilmile, dewran, dewran.
Delîl Asê, Hesênîkê, bengî, hejar,

Çend qurnene hêsrên şevat tînine xar.
Xûşk û birêm naxemilin, nareqisin,
Bê sûç-gune hepsên sar da diçilmisin.
Dicle, Firat xeydîne, nalîlînin,
Zûlma giran, ew jî îdî natemlînin.
Hîvî dikim, carekê jî bihurmiye,
Bibe gulle, neyarê me tu bukuje.

NEYARÉ HAR!

Bese, bese, îdî axam pèpez meke,
Gul-sosinê meheçqîne, îsaf bike.
Koşk-bircêd min cî raneke, mehedmîne,
Çem û kanyêm bê xov meke, memiçqîne.

Ewa axa tew şerefa dayka mine,
Her yek gulek şehîdekî gelê mine.
Ew koşk û birc, kevn dîroka gelê minin,
Ew çem-kanî, herd bistanê dayka minin.

Ji dest-pîyêd serokêd min qeyda veke,
Kan û xezne milkê minin, talan meke.

Yaxşı ki, görmədin bu qırğınları,
Dəlidağ geyinib döyüş paltarı.
Qoruyur yatdığı ana diyarı,
Çarpışır növrağı pozulu dağlar.

1990

SAVALAN

Xaliq səni nə vüqarlı yaratmış,
Əyilməzdir məğrur başın, Savalan!
Səmənd ilə Heydərbaba simsarın,
Qoy var olsun yar-yoldaşın, Savalan!

Uca tanrı çağırışına hay verib,
Büllur kimi çeşmə verib, çay verib.
Xaqani də gövhərindən pay verib,
Nə gözəldir bu daş-qaşın, Savalan!

İgidlikdə alnın açıq, üzün ağ,
Qoç Nəbidən verəmişən bir soraq?
Yağılara əsir düşüb Qarabağ,
Haray çəkir qan qardaşın, Savalan!

Ovçuların dağdan-dağa iz tutur,
Səyyahların gədiklərə üz tutur.
Aşıqların cəlalına saz tutur,
Bilinməyir vaxtın, yaşın, Savalan!


Xətai də gərdəninə qol açdı,
Çiyin üstədən gələn günə yol açdı.
Dastan olub dildən-dilə dolaşdı,
Hər döyüşün, hər savaşın, Savalan!

Çox çəkmişən elin-günün odunu,
Ağlatmışan yağışını-yadını.
Söylədikcə Səttarxanın adını,
Dilə gəldi min bir daşın, Savalan!

Güneylərdə çeşmələrin ballanır,
Gözəllərin al geyinib sallanır.
Yay günündə qarın təzə xallanır,
Quzeyindən getmir qışın, Savalan!

Zəvvarınam, mənə abi-həyat ver,
Savaşdayam, bir qılınc ver, Qırat ver.
Kürdoğluya bir cüt gümüş qanad ver,
O da sənin qızılquşun, Savalan!

1998



Barfiyê Bala

Lawê Kurda tew mêrxas in, pê nikarî,
Tu xayînî, xapxapokî, bê itbarî.

Namûs, xîret boy te tune, îdî here,
Tew axa min tiverike, lê megere.
Tu xwînrêjî, qetlikarê gelê minî,
Bê kok-eslî, deyndarê heqê minî.

Xewa giran îdî zû da ez rabûme,
Min heqê xwe naskirîye, serwext bûme.
Zef dijawe, îdî tu min bixapînî,
Bikî kole, ber derê xwe bigerînî.
İdî here, ez te vira qet nebînim,

Cara îcar ezê ruhê te bistînim.
Bê şerefo, ji ku hafî, hetanî ku,
Dinya zane, pêş dîrokê rûreşî tu.
Biteyîse, zû dîrkeve, here ji vira,
Pêşiya gotîye: "Gurê gerik, nabe bira".


Əvvəli ötən sayımızda

**HUMAY BƏY GƏRAY
BƏY OĞLUNUN QƏTLİ**

Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, mələm kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş.

**QACAR KƏNDİNİN ƏHVALATI
(1323-cü il zilhiccə ayı)**

Erməni tayfası kəndlərdən bir neçə dəstələr yaradaraq Qacar kəndinin üstünə hərəkət etdilər. Qacar kəndinin bir tərəfdən yerləşdiyi ərazi təhlükəli idi.



Bu əhvalatdan bir neçə gün keçdikdən sonra bir erməni gizlincə gəlib, Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini dəyişərək kazak çinovniki paltarında gəlib sizin silahlarınızı yığmağa cəhd edəcəkdir. Onların məqsədləri budur ki,

silah və atlarına da sahib oldular.

**İRAN VƏ QARABAĞ
ATLILARININ HÜCUMU
(1323-cü il zilhiccə ayı)**

İran təbəələrindən ibarət top və tüfənglə silahlanmış dəstə Ağdama gəldi. Ağdamda olan qalalılardan 100 nəfəri Şuşaya gələrək xəbər verdilər ki, iranlı qardaşları onlara sursat gətirmiş və qış günündə müsəlmanlara kömək etmək üçün zəhmət çəkib Ağdama gəlmişlər.

Ağdamda iranlı qardaşları əyanlar və camaat böyük ehtiramla rahat mənzillərdə yerləşdirdilər. Bir neçə gün yaxşı istirahətdən sonra iranlı qardaşlar bildirdilər ki, biz buraya aş-plov yeməyə gəlməmişik. Bizim məqsədimiz müsəlman qardaşlarımızı erməni quldurlarından müdafiə etməkdir. Bu minvalla 15 gün keçdikdən sonra İrandan gələn atlılarla birlikdə Qarabağ igidləri Aranzəmin və Pircamal kəndlərinin üzərinə hücum etdilər. Onlar güllələri qənaətlə işlədərək çox erməniləri xəncər və qılıncla öldürdülər. Bu minval ilə hər iki kənddən 213 nəfər erməni öldürdülər. Ermənilərin çoxu meşələrə və dağlara qaçaraq ağacların arasında, qayalıqlarda gizləndilər. Hücum başa çatdıqdan sonra iranlılar öz ölkələrinə qayıtdılar.

HACI ABBASIN ƏHVALATI

ilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına müraciət edib kömək istədilər. Sisyan ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Darabas kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Darabas kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhəri gün isə Lori kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyan qayıtdılar.

**VAĞADÜ DAVASI
(1323-cü il zilhiccə ayı)**

Yuxarıda zikr olunan əhvalatdan bir neçə gün sonra erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada

1905-06-cı illərdə erməni-müsəlman davasında Kürd xalqının rolu

Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdur. Bu rayonda müsəlmanlar az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbərdar olan kimi Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.

Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. Köməyə gələn qüvvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə alaraq nərələr çəkib «A gədə, dur gəldim» deyir və onları gülləyə tutdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan erməniləri qırmağa başladılar. Müsəlmanlar «Ya Əli!» nərəsi çəkə-çəkə onları təqib edib qırırdılar. Beləliklə, onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meydləri ilə dolu idi. Çoxunun tüfəngi, tapançası, patron və patrondaşları yollarında düşüb qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər yollarda və 265 nəfər isə çöllərdə erməni öldürülmüşdü. Beləliklə də, ermənilərin Qacar kəndinə hücumu onlardan 400 nəfərin ölümü ilə nəticələndi. Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə lazımı zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da dağıtdılar.

silahları yığıdıqdan sonra tökülüb sizi qırsınlar. Amma Allah xatirinə, mənim adımlı çəkməyin, çünki mənim buraya gəldiyimi qımdatlar bilsələr, nəlimi yer



üzündən silərlər. Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağıraraq əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onun yanında ayaq üstə dayandılar. Müsəlmanlar isə bərkənd birini səsləyərək deyirdilər:

— Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın.

Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək generalı və kazakları güllələyib öldürdülər. Onların

Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə gedirdi. Məni görçək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar məni nə günə saldılar? Din haqqı, mənim o qədər dövlətimdən çiyinimə saldıgım bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də yorğan-döşeyimdir.

Minasın oğlu atasına dedi ki, zərər yoxdur, bu günün sabahı var. Əlbəttə, biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: —Ey oğlan, yadında varmı ki, davadan irəli mən sizin evin qabağında gedirdim. Gördüm ki, sən evin balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman keçirdi. Sən onu görəndə kimi daş ilə vurdun. Kişi səbəbini soruşanda sən o kişiye acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyən bu zülmə görə Allah-təala sizin evinizi xarabaya döndərəcək, sizi də zəlil etsin. İndi həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Evinizlə tamamilə yanıb, özünüz də belə zəlil günə qalmısınız. Allah-təala adildir, haqqı nahaqqa verməz. Bir də ki, davanı və mərdümazarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası yoxdur.

SİSYAN KƏNDİNİN ƏHVALATI

Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadığı Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxardılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhəri Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları dax-

yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar «Ya Allah», «Ya Əli, səndən mədəd» deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi.

Ermənilər öz başçılarının yerə yıxılaraq çabaladığını görəndə kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınısa da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişilə parça-parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb. O kağızda bu sözlər yazılıbmış: «Qafqaz ermənilərinin qubernatoru Stepanyans».

Xülasə, ermənilər öz yaralılarını da götürüb gətirdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi.

Ardı var

Ocalan: Ezê vê pirsê çareser bikim



**“EZÊ VÊ
PIRSÊ
ÇARESER
BIKIM”**

Avestakurd – Serokê PKK'ê Abdullah Ocalan der barê pirsê Kurdî ya li bakurê Kurdistanê de ragihandiyê ku ew ê 'vê pirsê çareser bike kesek din çareser nake.' Li gor brayê Serokê PKK'ê Mihemed Ocalan ji rojnameya Hurriyet ya Tirkîyê re axivî. Serokê PKK'ê Abdullah Ocalan gotiyê "Ev pirs gelekî girane. Ger dewlet jidil be, ev pirs têne çareserkin. Ango, dewlet bixwaze dikare vê pirsê çareser bike, ka bi kî re pevçûye divê bi wî re aştîyê pêk bîne. Dibe ku hindêk niyeta xwe pak bin lê pirsê çareser nake, ezê çareser kim." Her weha li gor jêderê Serokê PKK'ê gotiyê "Ger li ortê sûcek hebe ne yekalî ye" û diyarkiriyê ku "Berî her tiştî divê em rastbîn bin. Divê Qendîl rastbîn be." Serokê PKK'ê Abdullah Ocalan der barê îknakirina PKK'ê û çekdayîna wê de gotiyê "Ez dikarim PKK'ê îkna bikim. Ger dewlet jidil be, ezê her tiştî bikim heta çekdayîna PKK'ê jî. Di serê min de proje amadene. Divê pêvajoyê nayê xerabkirin. Ger tiştin bibin, dê hebin di nava dewletê de û di nava PKK'ê de pêvajoyê vale derxin. Divê ji vê yekê re destûr neyê danîn." Her weha Mihemed Ocalan ji rojnameyê re diyar kiriyê ku rewşa tendirustiya birayê wî ji berê baştir xuya dikir û rî û por berdaye.

Rejîma Esed Mistefa Omer ê 13 salî kuşt!



Avestakurd – Hat zanîn, balefirên rejîma Esed di encama bombebaranê de zarokê bi navê Mistefa Omer ku ji gundê Şiltetê yê Efrînê û temenê xwe 13 salî ye kuşt.

Hate ragihandin, duhî (28/9/2012) dema karwanek tirimbêl ji Efrînê, ji merasîma definkirina endamê asayîşa taxa Şêx Meqsûd Reşîd Hebîb ku di encama şerê di navbera YPG'ê hêzên rejîma Esed û çekdarên Artêşa Azad de qewimî jiyana xwe ji destdabû vedigeriyên, balefirên şer yê rejîma Esed li nêzî bajarokê Heyam a bi ser bajarê Helebê ve karwanê tirimbilan da ber bombeyan, di encam de Mistefa Omer ê 13 salî jiyana xwe ji dest da û bi dehan kes birîndar bûn.

Li Kobanî xwepêşandêran bi kêran şer kirin



**“AZADÎ” YA
MISTEFA OSO
ŞEREKÎ BI
KÊRAN
DERXIST**

Avestakurd – Hat zanîn, duhî (28/9/2012) li bajarê Kobanî ya Rojavayê Kurdistanê (Sûriyê) şerekî bi kêran di navbera hin ciwanên Kurd de derket û çend ciwan birîndar bûn. Duhî (28/9/2012) gelek bajar û bajarokên Rojavayê Kurdistanê bûne qadên xwepêşandanên li dijî rejîma Beşar El Esed û daxwaz kirin rejîma Esed bê hilweşandin. Lê, li bajarê Kobanî li dema xwepêşandanê de şerekî bi kêran di navbera hinek ciwanan de derket.

Li gor Welatî ragihandî, komeke ciwanên ji Partiya Azadî ya girêdayî bi ser Mistefa Oso ve, bi hezaran kesên di xwepêşandanê de aciz kirine û bûne sedema ku tevlihevî çêbibe. Û di encam de şerê bi kêran di navbera wan de qewimî ye. Li gor jêderê, hin kes birîndar bûne û di nava wan kesên birîndar bûyî de keçek jî heye. Paşê xwepêşandaran bang li ENKS kir ku erkê xwe bicî bîne û xwepêşandaran biparêze. Hêjayî gotinê ye, xwepêşandaran daxwaza mafê netewî li ser bingeha federaliyetê û Sûriyê a demokratîk kirin. **Avestakurd**

Serok Barzanî li Enqerê ye

Avestakurd - Serokê Kurdistanê Mesut Barzanî, ji bo ku beşdarî kongreyê AKPê bibe çû paytexta Tirkîyê Enqerê. Serok Barzanî, ji aliyê balyozê Şamê ve hat pêşwazîkirin. Serokê Kurdistanê Mesut Barzanî gihaye paytexta Tirkîyê Enqerê.

Serok Barzanî, li balafirgeha li Enqerê a Esenbogayê, ji aliyê balyozê Şamê Omer Onhon ve hate pêşwazîkirin. Barzanî, sibê wê beşdarî 4.Kongreyê Mezina a

Asayî a AKPê bibe. Ligel Serok Barzanî, Serokomarê Misrê Mihemed Mursî, Serokwezîrê berê yê Almanya Gerhard Schroder û li derveyî Tirkîyê nêzika 100 siyasetmedar û dîplomat wê beşdarî kongreyê bibin.



LI ENQERÊ YE

Nêçîrvan Barzanî ji bo rojnameya Star axifî

AVESTA KURD - Serokwezîrê Kurdistanê Nêçîrvan Barzanî ji bo rojnameya tirkî STAR axifî û got ew amade ne bi her awahî piştigiriya Pêvajoya Oslo bikin

Di hevpeyvîneke xwe de ji bo rojnameya Tirkî STAR, serokwezîrê Kurdistanê Nêçîrvan Barzanî bal kişande ser gelek

gotûbêjan hebû. Me her demê piştigiriya gotûbêjan kiriyê, ji bo çareserkirina kêşeyan. Ji bo ragirtina xwînrijandinê li Tirkîyê me hemû piştîvanî kiriyê. Her wiha em piştigiriya daxuyaniya serokwezîr Erdogan dikin, ku berî çend rojan gotibû ku ew amade ne ji bo çareserkirina pirsgrîkê hevdîtinan ligel

çareseriya siyasî û aştîyane bidin pêşîya xwe. Nêçîrvan Barzanî got, ew bawer dikin ku ew hingav dikarin zemînekê ji bo aştîyê çêbikin û şerê di navbera gerilayên PKK û serbazên Artêşa Tirk de raweste. Serokwezîrê Kurdistanê di hevpeyvîna xwe de got, pêwîste êrişên polîsan li ser çalakvanên sivil rawestin ku ew li gora yasa çalakîyên xwe li dar dixin.

Barzanî her wiha daxwaz kir ku rewşa Abdullah Ocalan baş bibe. Serokwezîr daxwaza kir ku BDP jî kampanya xwe li dijî Partiya AKP û Recep Teyib Erdogan rawestîne û kêşeya bi hezaran kesên ku di doza KCK de hatine girtin çareser bibe. Barzanî ji bo hevdîtinê di dema pêş de jî got, ew amade ne di warê biratî û dostaniyê de bi her awahî rola xwe bilîzin û bibin alîkar. Got, ew kêşe kêşeyeke siyasî ye, ne kêşeyeke eskerî û emnî ye, ji ber vê yekê ew tenê bi riya siyasî tê çareserkirin. Berdewam kir û got ku ew êrişên gerilayên PKK, operasyonên artêşa Tirk û bombekirina herêma Kurdistanê ji aliyê balafirên Tirkîyê ve, wê tu encamê nedin.

Ji PKK, Tirkîyê û BDP çî xwest?

STAR
YENI TÜRKİYE'NİN GAZETESİ



xalên girîng. Barzanî ji hikûmeta Tirkîyê û ji PKK daxwaza kir ku dawî li şer bînin û serî li riyên çareseriya aştîyane bidin. Li ser pirsêke gelo rola Hewlêrê di rûniştina Oslo de hebû? Barzanî got: "Haya me ji hevîdîtinê û

Abdullah Ocalan bikin..."Barzanî got, divê di navbera gelê Kurd û gelê Tirk de hezkirin û dostanî hebe û got ku axaftina serokwezîr Erdogan hêviyekê dide ragirtina xwînrijandinê. Her wiha hji aliyê Kurd jî xwest ku di vê serdemê de

Hewlêr (Rûdaw) – Berdevkê TZPKurdî Mehmet Şahîn got zanîngehên Tirkîyê bi armanca xapandinê hatine vekirin. Şahîn destnîşan kir ku ev beş ji bo pêdiviya bi kurdî, nebûne bersiv.

Berdevkê Tevergera Ziman û Perwerdê (TZPKurdî) Mehmet Şahîn, têtikiliya di navbera TZPKurdî û zanîngehên li Tirkîyê ku beşên kurdî vekirine de ji Rûdawê re vegot. Şahîn da zanîn ku ev 3 salên dawî, eleqeya li hemberî ziman zêdetir dibe û wiha berdewam kir: "Hişyariyek bipêş dikeve. Vê dawiyê piştî ku di zanîngehê de beşên kurdî vebûn, serlêdana mamoste û şagirtan zêdetir bû. Lê ne tenê ji bo zanîngehê, ji tevahiya kurdan eleqe zêde bû. Piraniya yên ku hatin kursên me jî, neçûn zanîngehê. Gotin em naxwazin ji bo politîkayên dewletê ku çareseriyeke derewîn e, nabin amûr. Lê hindik be jî, di nav gel de hişyariyek çêbû."

Karmend dixwazin kurdî fêr bibin

Şahîn der barê eleqeya li hemberî kursên kurdî de jî agahî dan. Şahîn destnîşan kir ku di nav şagirtan de tirkên dixwazin bi kurdan re wek bira bijîn lewma dixwazin zimanê kurdî fêr bibin jî,

TZPKurdî: Zanîngehên Tirkîyê ji bo kurdî nabin bersiv



hene û ev agahî dan: "Li Amedê niha bi qasî 27 polên me hene. Ji sazî û sendîkayan jî daxwaza ji bo kursên kurdî heye. Bi piranî jî karmendên li vê herêmê dixebitin û dixwazin bi gel re têtikiliyekê deynin, eleqe nîşan didin. Tenê li Amedê salê derdora 3 hezarî de kes beşdarî van kursan dibin. Ji sedî 5'ê wan tirk an jî biyanî ne."

Mamosteyên li van zanîngehan kêman

Şahîn anî ziman ku ew beşên kurdî yê li zanîngehan zêde naşopînin û wekî tevergera ziman, bi wan re têtikiliyek danaynin. Şahîn sedema vê yekê bi van gotinan aşkera kir: "Ji ber ku di beşên vebûne de, di aliyê kadro û hişmendiya ziman de gelek şaş tî meşandin. Kurdî şaş tî dayîn. Em dibêjin kurd wek netewek neyên qebûlkin ev bê bingeh in. Divê ji bo çareseriyê, bi kurdan re

bê axaftin. Bi kurdan re hişmendiya li gorî xwe çêdikin. 27 şaxên Kurdî Derê hene, lê mixabin ji nedîtî ve tî. Mamosteyên ku dersên kurdî li van zanîngehan didin, kêman in. Bi piranî li van saziyên me perwerda ziman dîtine. Gelek ji wan jî ji xwendekarên xwe re dibêjin herin Kurdî Derê hînî ziman bibin û werin."

Navê kurdî lê nakin

Şahîn bêbaweriya xwe ya li hemberî pêşxistina zimanê kurdî ya li van zanîngehan jî anî ziman. Şahîn, diyar kir ku ji ber mantiqa kurdî li wir tuneye, bi mantiqa tirkî kurdî tê fikirîn û wiha got: "Li wir wexta tu nikaribî xebateke objektîf bikî, bi mêjiyê kurdewar, azad û têtigihîştî bikî, ev xebat encameke baş dernaxe holê. Li zanîngeha Artuklu ya Mêrdînê beşek hatiye vekirin.

Destpêkê gotin beşa kurdî, lê piştê gotin beşa zimanên zindî. Ger ku nikaribin navê kurdî lê bikin, dê bikaribin xebatek çawa bikin? Li Çewlikê beşek hat vekirin. Li Dêrsimê xwestin beşeke vekin, lê ji ber ku kesî serî lê nedaye, vala maye."

Wezîrê derve yê Êraqê Hoşyar zêbarî daxwaz ji aliyên Sûriyê bi hikûmet û opozisyon ku kongireyê navnetewî li welatekî bê alî saz bikin û dest bi proseya guhastina siyasî bikin.

Zêbarî di hevdîtinê digel rojnameya Heyat a Londonî li New Yorkê li civîna "Dostên Gelê Sûriyê" de ragihand ku wî pêşniyara lidarxistina kongireya "Cinêv 2" kiriye û tê de mîkanîzmên cîbicîkirina beyannameya ku di grûpa kar ya ji bo Sûriyê li 30/6/2012'an, li ser rêkeftibûn gotûbêj bikin.

Her weha Hoşyar Zêbarî

Zêbarî: Bo veguhastina siyasî li Sûriyê "Cinêv2" pêwîste

daxwaz ji nûnerê navnetewî bo Sûriyê Exzer Îbrahîmî jî kir ku bi lez plana xwe ya karê xwe aşkira bike û got: "Dem hatiye ku hin gavan pavêje, guhdarkirina xelkê ne bese û gelê Sûriyê her roj tê kuştin." Wezîrê derve yê Êraqê teqez kir ku wan ji Êranê xwestin ku asmanê Êraqê ji bo şandina çekan bo Sûriyê bisekinînin. Zêbarî



zanîn ku ewê hin balefirên Êranê da di bin kontrolê re derbas bikin.

N. Barzanî: Pirsra Kurd li Tirkîyê tenê bi siyasî çareser dibe

inên Osloyê de Hewlêrê çî role hebû? Serokê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî bersiv da û got: "Em haydarî danûstandin û civînên Osloyê bûn û ji bona çareserkirina pirs-girêkan, me her tim piştgiriya diyalogê kiriye. Li ser vî esasî em pêşwaziyê li daxuyaniyên van rojên dawiyê yên serokwezîr Recep Teyb Erdogan ku, amadeyîya xwe ji bona destpêkirina danûstandinan digel Ebdula Ocelan nîşan daye, dikin." Di bersivdana pirsra eger danûstandin û civîn nû dest pê bikin, rola Hewlêrê dê çî be? Nêçîrvan

Barzanî got: "Ji bona çareseriya aştiyane em amade ne her rolek pêwîst be bilîz in. Her tiştê bikeve ser mile me diwarê biratî û cîran-tiyê de em amadene bikin." Her weha Serokê Hikûmetê pêde çû û got: "Bi baweriya me pirsra kurd li Tirkîyê pirsek siyasiye, ne pirseke emnî û leşkerî ye, ji ber hindê ew pirs bi tenê bi rêya siyasî çareser dibe."

Nêçîrvan Barzanî cext kir ku, gelê kurd li Tirkîyê weke gelê tirk hez dike ew pirs bi aşîfî bi dawî be. Kurd û tirk li Tirkîyê gelek têkelî hev du bûne, kar û jiyana wan bi hev re ye.



Serokê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî di hevpeyvinê digel rojnameya Star a tirkî de pêşwazî li daxuyaniyên serokwezîrê Tirkîyê ku, gotibû hikûmeta Tirkîyê dikare danûstandinan digel Ebdula Ocelan û PKK bike, kir.

Li ser pirsra gelo di danûstand-

Hewlêr (Rûdaw) – MHPê ji ber ku AKPê serokê Herêma Kurdistanê Mesûd Barzanî vexwendiyê kongreya xwe, biryar girt ku nûnerê xwe neşîne kongreyê. CHP û BDP jî tevî kongreyê nebûn.

MHPê bi daxuyaniyekê nivîskî diyar kir ku biryar girtine nûnerê xwe neşînin 4. kongreya AKPê. Di daxuyaniya nivîskî ya MHPê de wiha tê gotin: "Hatibû ragihandin ku wê ji partiya me alîgirên serokê giştî yê partiyê Dr. Ruhsar Demirel û Prof. Dr. Mewlûd Karakaya beşdar bibin. Beriya niha bi rêya ragihandinê kesek wekî 'mêvanê rûmetê' hatibû teqdimkirin.

MHP ji ber Barzanî tevî kongreya AKPê nebû

Piştî teyidkirina vî yekê, nûneriya kir ku beşdarî kongreya AKPê wî ya di lijneya giştî ya partiya me nabin.



de, hat betalkirin."

CHPê jî bi daxuyaniyekê diyar

beşdarî kongreya AKPê nabin. Cîgirê serokê giştî yê CHPê Ednan Keskîn û Gulseren Onanç diyar kirin ku bi bihaneya 'ambargo danîne ser çapemeniyê' tevî kongreya AKPê nabin. Keskîn bilêv kir ku ew nabin parçeyek ji sûcê AKPê. Duh parlamenterê BDPê yê Rihayê Îbrahîm Bînîcî jî ji Rûdawê re got, "Em ne ji bo kongreya AKPê hatine vexwendin û ne ji beşdar dibin."



15`mîn kongreya Hizba Demokrat a Kurdistan a Êranê destpêkir

Îro li Herêma Kurdistanê li bajarokê Koyê, 15`mîn kongreya Hizba demokrat a Kurdistan a Êranê dest pê kir.

15`mîn kongera Hizbê, bi dirûşma kongireya Dr. Şerefkendî û her weha hewl dan, bo yekrîzî ber bi serkeftinê, dest bi karê xwe kir. Yek ji mijarên here serke ya 15`mîn kongireya Hizbê, nirxandina rewş û peywendiya bi Hizba demokrata Kurdistanê ye ku 6 sal ber niha ji Hizbê cûda bûn e.

Êraq: Li Kotê goreke komî hatiye dîtin

Aliyên peywendîdar li parêzgeha Wasit li başûrê bajarê Kotê goreke komî dîtin. Jêderê ewlekariyê li parêzgeha Wasitê ji navenda nûçeyan a tora ragihandina Êraqî got ku: li gundekî li ser rêya Kot- Mîsan goreke bikom ku hejmarek rufatên sivîlan li xwe digre hatiye dîtin. Her weha hate zanîn ku rufatê yekî ji wan derxistine û diyar bûye ku keekî sivîl e û ji aliyê rêjîma borî di rûdanên serhildana Şe`baniyê ya sala 1991`an de hatiye gulebaran kirin. Wê jêderê teqez kir wan agahdariya nivîsgeha wezareta mafê mirov li Wasitê kirine ku karên kolandinê rawestînin û nehêlin welatî nêzîkî cihê gorê bibin heya ku ji aliyê peywendîdar bê kontrol kirin.



Hêjayî gotinê ye wezareta mafê mirov di 16 gulanê ya her sal de wek rojek niştîmanî bo gorên bikom bi birtîne û ew roj jî wek roja dîtina yekemîn gora bikom bû di sala 2003`an de li navçeya Mihawîl ya parêzgeha Babilê.

Emrîka bo Êranê: Şandina çekan bo Sûriyê bidin sekinandin

Wezîrê derveyê Emrîkayê, Hîlarî Cilinton, Êran hişyar kir taku şandina çekan bo Sûriyê, bide sekinandin. Cilintonê bo welatên cîranê Sûriyê daxuyakirin, bila rê nedin, Êran, ji Herêma Esmanî û zemînî ya wan, çekan bişîne Sûriyê. Ajansa CNN ê ragihand; Cilintonê dazanîn ku Emrîka yê, 15 milyon \$ dolar bo yarmetiya mirovdostane, ji bo gelê Sûriyê dabîn kiriye. Hêjayî gotinê ye heya niha Emrîkayê, 45 milyon \$ dolar yarmetiya dijberên Sûriyê daye.



Gelê Kurdistanê hêjayî rewşeke baştir e

Avestakurd – Serokwezîrê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî diyarkir ku gelê Kurdistanê...

'di hemû waran de hêjayî rewşeke baştir, pêşkeftin û xizmetkirina zêdetir e.' Serokwezîrê Kurdistanê di serdana xwe ya li bajarê Duhokê de, li roja 27/9/2012`an serdana bajarokê Berdereş kir û li vir axaftinek pêşkêş kir.

Li gor MHHK`ê, Serokwezîrê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî di axivîtinê xwe de li ser rewşa Kurdistanê ya berê û niha sekinî û diyarkir ku gelê Kurdistanê hêjayî rewşeke baştir e. Her weha li ser mijara pêkhatiyên gel û olên li vî bajarokî dijîn sekinî û got " - Pêşkeftin û geşbûn di vî deverê de çêbûye, lê belê, bi rastî, ne ewe ya ku hikûmet dixwaze, ji ber ku çavê hikûmetê li pêşkeftin û pêşveçûnên zêdetir e û hikûmet kar ji bo vî yekê dike.

- Xelkê vî deverê xwedî xebat, westiyan, şehîd û berxwedanê ye. Ji ber vî yekê ew hêjayî kar û xizmetên zêdetir in. Em, xelkê vî deverê piştras dikin ku, di xizmetkirina vî deverê û hevvelatîyên wê de, hikûmet xemsariyê nake.

- Gelê Kurdistanê, piştî vî hemû xebat, tekoşîn, şehîd û enfalan, di hemû waran de hêjayî rewşeke baştir, pêşkeftin û xizmetkirina zêdetir e. Ev dever devereke kevîne û li ser astê Êraqê, yek ji kevntirîn nahiyeyan ne, lê hikûmetên Êraqê ev dever hetim îhmal kiriye. Nuha wezîfeya hikûmeta herêma Kurdistanê ye ku, xizmetên baştir pêşkêşî vî deverê bike.

- Welatekî wêran ku, bisalan ji aliyê hikûmetên Êraqê ve hatiye wêran kirin, bi şev û rojekê avadan nabe, lê hikûmeta herêma Kurdistanê bernamêyekî befireh bo avadankirina lînpêşiya xwe danaye û kar li ser dike.

- Divê ava bin erd ku, samanekî niştîmanî ye, ji bo nişê paşerojê biparêzîn û dive çavkaniyên avê yên din peyda bikin. Yek ji ewlewiyatên karên hikûmetê cîbicîkirina pirojeyên avê ye bi çend qonaxan." Serokwezîrê Hikûmeta Kurdistanê di axivîtinê xwe de bal kişand ser pirsên di navbera Bexda û Herêma Kurdistanê û weha pêdeçû " Xelkê Kurdistanê daxwaza mafên xwe yêndestûrî dike, ji ber hindê rastî arîşeyan dibe. Em hêvîdar in digel hikûmeta Bexdayê li hev bikin û hemû pirs-girêk bi rêya aûtîfî û diyalogê bîna çareser kirin."

Orient TV nêzîk bi kurdî dest bi weşanê dike



AVESTA KURD - Li gor ku televîzyona oposîzyona Sûriyê "Orient TV" rêklamê dike, ku wê ji 1-10-2012 an de dest bi weşana bi zimanê kurdî bike.

Li gor rêklama Orient TV, wê bernamêyekê bi navê Nûçenameya Kurdî di seet 22:00 de bi dema Sûriyê biweşîne.

Piştî ku şoreş li Sûriyê di 15-3-2011 an de destpêkir, Orient TV weşana xwe ya normal rawestand û taybet dest bi weşana nûçeyên li ser şoreşê kir, di nav mîletê Sûriyê de bi televîzyona şoreşê tê nas kirin.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av



diran

Ev çiyə? Ev **ave**.
Bu nədir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.

Ev çiyə? Ev **dirane**.
Bu nədir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir



mar

Ev çiyə? Ev **agire**.
Bu nədir? Bu oddur.
Что это? Это огонь.
What is it? It is fire.

Ev çiyə? Ev **mare**.
Bu nədir? Bu ildir.
Что это? Это змея.
What is it? It is a snake.

Bb



bizin



balon

Ev çiyə? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is goat.

Ev çiyə? Ev **balone**.
Bu nədir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balon.



bacan



otomobil

Ev çiyə? Ev **bacane**.
Bu nədir? Bu pomidorur.
Что это? Это помидор.
What is it? It is a tomato.

Ev çiyə? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taç



canı

Ev çiyə? Ev **taç**.
Bu nədir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.

Ev çiyə? Ev **canı**.
Bu nədir? Bu laydır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cücik



finCan

Ev çiyə? Ev **cücike**.
Bu nədir? Bu cücüdür.
Что это? Это цыпленок.
What is it? It is a chicken.

Ev çiyə? Ev **finCan**.
Bu nədir? Bu fincandır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav



çêlek

Ev çiyə? Ev **çave**.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.

Ev çiyə? Ev **çêleke**.
Bu nədir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is cow.



çaynik




çakûç

Ev çiyə? Ev **çaynike**.
Bu nədir? Bu çaynikdir.
Что это? Это чайник.
What is it? It is a teapot.

Ev çiyə? Ev **çakûç**.
Bu nədir? Bu çəkiedir.
Что это? Это молоток.
What is it? It is hammer.

Dd



defter



dar

Ev çiyə? Ev **deftere**.
Bu nədir? Bu defterdir.
Что это? Это тетрадь.
What is it? It is a copybook.

Ev çiyə? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.



dest



dil

Ev çiyə? Ev **deste**.
Bu nədir? Bu oldır.
Что это? Это ладонь.
What is it? It is a hand.

Ev çiyə? Ev **dile**.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.

Ee



belg



elok

Ev çiyə? Ev **belge**.
Bu nədir? Bu yarpaqdır.
Что это? Это лист.
What is it? It is a leaf.

Ev çiyə? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



ker



zebeş

Ev çiyə? Ev **kere**.
Bu nədir? Bu ulaqdır.
Что это? Это ослен.
What is it? It is a donkey.

Ev çiyə? Ev **zebeşe**.
Bu nədir? Bu qarğızdır.
Что это? Это арбуз.
What is it? It is a water melon.

Êê




êleg



hêk

Ev çiyə? Ev **êlege**.
Bu nədir? Bu jiletidir.
Что это? Это шорты.
What is it? It is a jumper.

Ev çiyə? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.



pê



kêr

Ev çiyə? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.

Ev çiyə? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.

Ff



fil



firok

Ev çiyə? Ev **file**.
Bu nədir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an elephant.

Ev çiyə? Ev **firoke**.
Bu nədir? Bu toyyarodir.
Что это? Это самолет.
What is it? It is a plane.



find



zerafe

Ev çiyə? Ev **finde**.
Bu nədir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.

Ev çiyə? Ev **zerafe**.
Bu nədir? Bu zürafədir.
Что это? Это жираф.
What is it? It is a giraffe.

Gg




gizêr



gêzi

Ev çiyə? Ev **gizêre**.
Bu nədir? Bu kökdür.
Что это? Это морковь.
What is it? It is a carrot.

Ev çiyə? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Что это? Это метелка.
What is it? It is a broom.



gore




guh

Ev çiyə? Ev **goreye**.
Bu nədir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.

Ev çiyə? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmê



hirç

Ev çiyê? Ev hirmêye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.

Ev çiyê? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp



hêştir

Ev çiyê? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.

Ev çiyê? Ev hêştire.
Bu nêdir? Bu dævodir.
Что это? Это верблюд.
What is it? It is a camel.

Jj

jûji



Ev çiyê? Ev jûjiye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



roj

Ev çiyê? Ev roje.
Bu nêdir? Bu gûnêşdir.
Что это? Это солнце.
What is it? It is the sun.



rojname



kevjal


Ev çiyê? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.

Ev çiyê? Ev kevjale.
Bu nêdir? Bu xerçengdir.
Что это? Это краб.
What is it? It is a crayfish.

Mm



mûz



masî

Ev çiyê? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.

Ev çiyê? Ev masîye.
Bu nêdir? Bu balıqdir.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş



meymûn

Ev çiyê? Ev gamêşe.
Bu nêdir? Bu camîşdir.
Что это? Это буйвол.
What is it? It is a buffalo.

Ev çiyê? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

li



dîl




lepik

Ev çiyê? Ev dîle.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.

Ev çiyê? Ev lepîke.
Bu nêdir? Bu olokdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling



mişk

Ev çiyê? Ev lînge.
Bu nêdir? Bu qêçdir.
Что это? Это нога.
What is it? It is a leg.

Ev çiyê? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îî



dîk



îsot

Ev çiyê? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.

Ev çiyê? Ev îsote.
Bu nêdir? Bu bibardir.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl




keştî

Ev çiyê? Ev gustîle.
Bu nêdir? Bu üzûkdür.
Что это? Это кольцо.
What is it? It is a ring.

Ev çiyê? Ev keştîye.
Bu nêdir? Bu gomidir.
Что это? Это пароход.
What is it? It is a ship.

Kk



birek



kûsi

Ev çiyê? Ev bireke.
Bu nêdir? Bu mişardir.
Что это? Это пила.
What is it? It is a saw.

Ev çiyê? Ev kûsiye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv



limon

Ev çiyê? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.

Ev çiyê? Ev limone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.



rojname



kevjal

Ev çiyê? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.

Ev çiyê? Ev kevjale.
Bu nêdir? Bu xerçengdir.
Что это? Это краб.
What is it? It is a crayfish.



kund

Ev çiyê? Ev kunde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is an owl.



kevçî

Ev çiyê? Ev kevçîye.
Bu nêdir? Bu qaşqıdır.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal

Ev çiyê? Ev xezale.
Bu nêdir? Bu ceyrandir.
Что это? Это джебран.
What is it? It is a deer.



kûli

Ev çiyê? Ev kûliye.
Bu nêdir? Bu çoyirtkudur.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Nn



nan

Ev çiyê? Ev nanê.
Bu nêdir? Bu çörêkdir.
Что это? Это хлеб.
What is it? It is bread.



trên

Ev çiyê? Ev trênê.
Bu nêdir? Bu qatardir.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn

Ev çiyê? Ev hûrbivîne.
Bu nêdir? Bu zerrêbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.



reng

Ev çiyê? Ev reñge.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode

Ev çiyê? Ev Odeye.
Bu nêdir? Bu otaqdir.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çiyê? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çiyê? Ev soLe.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.



top

Ev çiyê? Ev toPe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA BI FERHENG

Pp



penir

Ev çiyə? Ev penirə.
Bu nədir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.



pivaz

Ev çiyə? Ev pivazə.
Bu nədir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is an onion.



peçemək

Ev çiyə? Ev peçeməkə.
Bu nədir? Bu uarasdır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pênûs

Ev çiyə? Ev pênüse.
Bu nədir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.

Qq



beq

Ev çiyə? Ev beqə.
Bu nədir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çiyə? Ev qazə.
Bu nədir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meçes

Ev çiyə? Ev meçesə.
Bu nədir? Bu qaçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



porteqal

Ev çiyə? Ev porteqalə.
Bu nədir? Bu portaqaldır.
Что это? Это апельсин.
What is it? It is an orange.

Rr



şər

Ev çiyə? Ev şərə.
Bu nədir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kəwrışk

Ev çiyə? Ev kəwrışkə.
Bu nədir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tir

Ev çiyə? Ev tirə.
Bu nədir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is an arrow.



rovî

Ev çiyə? Ev rovîyə.
Bu nədir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çiyə? Ev sêvə.
Bu nədir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is an apple.



stêrk

Ev çiyə? Ev stêrkə.
Bu nədir? Bu ulduzdur.
Что это? Это звезда.
What is it? It is a star.



se

Ev çiyə? Ev seyə.
Bu nədir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çiyə? Ev sêvikə.
Bu nədir? Bu kartofdur.
Что это? Это картофель.
What is it? It is a potato.

Şş



şûr

Ev çiyə? Ev şûrə.
Bu nədir? Bu qilincdir.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çiyə? Ev şeşə.
Bu nədir? Bu daraqdır.
Что это? Это гребешок.
What is it? It is a comb.



şîr

Ev çiyə? Ev şîrə.
Bu nədir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.



şüşə

Ev çiyə? Ev şüşeyə.
Bu nədir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.

Tt



tir

Ev çiyə? Ev tiriyə.
Bu nədir? Bu üzumdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûti

Ev çiyə? Ev tûtiyə.
Bu nədir? Bu tutuqşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



pirtük

Ev çiyə? Ev pirtükə.
Bu nədir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



timsah

Ev çiyə? Ev timsahə.
Bu nədir? Bu timsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çiyə? Ev utîyə.
Bu nədir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is an iron.



guh

Ev çiyə? Ev guhə.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

Ûû



bilûr

Ev çiyə? Ev bilûrə.
Bu nədir? Bu tütəkdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



brûsk

Ev çiyə? Ev brûskə.
Bu nədir? Bu ildırımır.
Что это? Это молния.
What is it? It is a lightning.

Vv



çav

Ev çiyə? Ev çavə.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



keVok

Ev çiyə? Ev keVokə.
Bu nədir? Bu göyərçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çiyə? Ev gule.
Bu nədir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



kurm

Ev çiyə? Ev kurmə.
Bu nədir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.



çök

Ev çiyə? Ev çökə.
Bu nədir? Bu quşdur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çiyə? Ev dupişkə.
Bu nədir? Bu əqrəbdir.
Что это? Это скорпион.
What is it? It is a scorpion.



bivir

Ev çiyə? Ev bivirə.
Bu nədir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is an axe.



berçavik

Ev çiyə? Ev berçavikə.
Bu nədir? Bu eynəkdir.
Что это? Это очки.
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA BI FERHENG

Ww




werdek



wêne

Ev çiyê? Ev werdeke.
Bu nêdir? Bu ôkdêkdir.
Çu êto? Êto yuka
What is it? It is a duck.

Ev çiyê? Ev wêneye.
Bu nêdir? Bu şekildir.
Çu êto? Êto kartina
What is it? It is a map.



ewr



kew

Ev çiyê? Ev ewro.
Bu nêdir? Bu buluddur.
Çu êto? Êto tuka.
What is it? It is a cloud.

Ev çiyê? Ev kewê.
Bu nêdir? Bu koklikdir.
Çu êto? Êto cesarka
What is it? It is a partridge.

Xx



xalxalok




xanî

Ev çiyê? Ev xalxaloke.
Bu nêdir? Bu arabûzêndir.
Çu êto?
Êto bozka koronka.
What is it? It is a lady-bird.

Ev çiyê? Ev xanîye.
Bu nêdir? Bu evdir.
Çu êto? Êto dom.
What is it? It is a home.



xaç



berx

Ev çiyê? Ev xaçê.
Bu nêdir? Bu xaçdir.
Çu êto? Êto krest.
What is it? It is a cross.

Ev çiyê? Ev berxê.
Bu nêdir? Bu quzudur.
Çu êto? Êto baran.
What is it? It is a sheep.

Yy



xîyar



heyve

Ev çiyê? Ev xîyare.
Bu nêdir? Bu xiyardir.
Çu êto? Êto ogyen.
What is it?
It is a cucumber.

Ev çiyê? Ev heyve.
Bu nêdir? Bu aydır.
Çu êto? Êto luna.
What is it? It is a moon.



yek




çiya

Ev çiyê? Ev yekê.
Bu nêdir? Bu birdir.
Çu êto? Êto sînnî.
What is it? It is a one.

Ev çiyê? Ev çiyaye.
Bu nêdir? Bu dağdır.
Çu êto? Êto gori.
What is it? It is a mountain.

Zz



ziman



zengil

Ev çiyê? Ev zimane.
Bu nêdir? Bu dildir.
Çu êto? Êto zilk.
What is it? It is a tongue.

Ev çiyê? Ev zengile.
Bu nêdir? Bu zangdir.
Çu êto? Êto zvonok.
What is it? It is a bell.



zerik



derzi

Ev çiyê? Ev zerike.
Bu nêdir? Bu vedradir.
Çu êto? Êto vedro.
What is it? It is a bucket.

Ev çiyê? Ev derziye.
Bu nêdir? Bu iynedir.
Çu êto? Êto ıgla.
What is it? It is a needle.

Число сирийских беженцев в Курдистане достигло 30000

Число сирийских беженцев в лагере "Domiz", расположенном в курдистанской провинции Дахук, достигло 30 тысяч, сообщил директор по перемещению и миграции в провинции. Это число означает увеличение на 114 процентов примерно за месяц (от 14 000), согласно статистике, опубликованной 26 августа. Большинство сирийских беженцев - курды, среди них много перебежчиков из сирийской армии. Мохаммед Абдулла Амо заявил, что "беженцы могут свободно остаться в лагере или остановиться в семьях родственников в регионе. Но регистрации беженцев в лагере является обязательной". Амо ожидает дальнейшего повышения числа беженцев в лагере. Голливудская звезда Анджелина Джоли, посетившая лагерь в качестве посла доброй воли ООН, приложила усилия, чтобы ООН уделил больше внимания положению беженцев. Амо сказал ранее: "Наши сотрудники в лагере "Domiz" работают день и ночь, чтобы уменьшить страдания сирийских беженцев, и мы работаем в сотрудничестве с Верховным комиссаром ООН по делам беженцев". Джоли посетила лагерь сирийских беженцев в Курдистане 16 августа. Согласно данным, сирийский кризис за последние 18 месяцев заставил 235000 сирийцев бежать в соседние страны

ALFABÊ				DİKARÎ BIXWÎNÎ
KURDÎ		Azərbaycanca		
N b/s	ya bi tîpên latinî	ya bi tîpên kirilî	Latinî	
1	Aa	Аа	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azərbaycanca, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Eli, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, frtone, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerilla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, İbrahim, İnan
12	Ii	Ьь	Ii	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lêyla, lazim, lempe, limon
16	Mm	Мм	Mm	Mîdia, merd, mêr, mêvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, neví, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	Qq	Quling, qawe, qîr, qelem, qaîş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerilla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şirîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tîfing, top,
25	Ûû	Уу	Uu	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Ûû	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Weçîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	ÛÛ	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Ziver, zêytûn

Оман объявил о планах наладить торговлю с Курдистаном

Королевство Оман желает установить торгово-экономические связи с Иракским Курдистаном, для чего уже есть договоренности, которые будут реализованы в ближайшее время, сообщает "AKnews".




Председатель правления Оманских инвестиций в Маскате посетил представительство Регионального правительства Курдистана (КРГ) в Дубае для переговоров по поводу установления связей с Курдистаном, сообщила Шилан Ханага, представитель КРГ в Дубай.

Она добавила, что на совещании было решено, что делегация из 30 компаний Омана, представляющих авиационную и инвестиционную сферы, посетит Курдистан в декабре, чтобы обсудить с курдскими предпринимателями процесс инвестирования.

Было также решено, что в 2013 году оманские компании устроят эксклюзивную выставку в столице Курдистана, Эрбиле. "Мы ценим эту инициативу Королевства [Оман] и считаем важным запустить прямые рейсы Эрбиль-Маскат", сказала Ханага.

Более 50% курдов покинули Джалавлу с 2003 года в результате террора



Более половины курдов, проживающих в районе Джалавла провинции Дияла, покинули этот район с 2003 года из-за непрерывных атак боевиков.

Расположенная в восточной провинции Дияла, Джалавла является частью спорных территорий со смешанным населением (арабы, курды и туркмены). Спорные территории охватывают Мосул, Киркук, Салахаддин и провинцию Дияла. Все они подверглись политике арабизации, которая проводилась бывшим режимом для изгнания курдских семей и переселения арабов в попытке изменить демографию этих областей. В частности богатой нефтью провинции Киркук.

Несмотря на попытки курдских лидеров восстановить демографический баланс и, возможно, присоединить эти области к Курдистану, курды, проживающие на этих территориях продолжают иммигрировать в Курдистан из-за "участившихся атак" со стороны повстанцев и экстремистских групп.

Анвар Хусейн, мэр Джалавлы говорит, что "теракты заставили бежать 50% курдов Джалавлы с 2003 года. Все они переселились в Курдистан".

Хусейн привел цифры, полученные от старост разных районов округа. Эти старосты отвечают за определенные документы и информацию о семьях, проживающих в их окрестностях.

Он сказал, курды стали объектами "террористических" нападений с 2003 года, более 300 человек были убиты и сотни получили ранения.

Курдские лидеры Сирии призывают реализовать Эрбильское соглашение

Курдские лидеры Сирии требуют от курдских партий отложить в сторону свои разногласия и заняться реализацией Эрбильского соглашения в интересах курдов. Соглашение было подписано под руководством президента Курдистана Масуда Барзани и объединило две основные партии курдов Сирии, Народный совет Западного Курдистана и курдский национальный совет Сирии.

Шелал Гадо, член политбюро курдской партии левых Сирии, сказал, что до сих пор Эрбильское соглашение не было ре-

ализовано. "Исполнение соглашения будет гарантировать права курдов, но так как оно не была реализовано, особенно с точки зрения безопасности и услуг, сирийские курды подвергаются угрозе". Он призвал стороны, подписавшие соглашение, активировать комитеты и покончить с приостановлением договора. Али Шамдин, член курдского национального совета Сирии, связывает приостановление исполнения договора со спорами политических партий. "В это время у курдов Сирии нет другого выбора, кроме исполне-



ния договора., или же положению курдов в Сирии будет ухудшаться и возникнет возможность гражданской войны между сторонами," сказал он.

Курдский вопрос во лжи геополитики

Граждане Российской Федерации празднуют 1150-летие государственности Руси. Как известно, в 862 году началось объединение разрозненных и противоборствующих русо-славянских княжеских племен, чтобы навсегда покончить с междоусобными войнами, образовать стержневую русскую нацию и создать великое российское государство.

В основе всенародного единства и сплоченности многонациональной и многоконфессиональной России во все времена были патриотизм, многогранная этнокультура, русский язык, ментальная и морально-нравственная целостность всех этнических сообществ страны. Государство российское изначально формировалось с учетом многообразия национальных, религиозных, культурных традиций и обычаев россиян. Гордость за и веру в Россию испытывают все истинные патриоты огромной страны и великого государства, серьезно озабоченные сегодня многими экономическими, социальными и политическими проблемами, которые необходимо преодолеть, чтобы демократическое, духовно-нравственное, культурное и правовое развитие обеспечивалось избираемой народом властью в интересах благополучия всего гражданского общества и каждого россиянина. Российские курды, являясь маленькой, но полноценной и активной частью гражданского общества и народа России, не могут оставаться в стороне от проблем 40-миллионной курдской нации. Один из древнейших в мире курдский этнос, состоявший из множества самостоятельных княжеско-племенных конфедераций и союзов, в начале XX века по преступной вине и политическому сговору Великобритании и Франции, а также в связи с революционным Октябрьским переворотом в России был вероломно разделен и земли Великого (Большого) Курдистана распределены между Турцией, Ираном, Ираком и Сирией.

Царская Россия, будучи фактически страной-победительницей в Первой мировой войне, конечно, руководствуясь своими

национальными интересами, не позволила бы своим союзникам подобного самоуправства и беспредельной несправедливости по отношению к курдскому народу и, очень вероятно, не допустила бы образования Турции, Ирака и Сирии, по крайней мере, в нынешних границах этих государств. Современной России следовало бы вспомнить о месте и роли Курдистана и курдского народа в стратегических планах бывшей Российской империи, чтобы не оказаться в



хвосте исторических перемен в регионе Ближнего и Среднего Востока. Ошибки большевистской России и СССР надо исправлять основательно и отказаться от применения двойных стандартов в "курдском вопросе", геополитическую значимость которого курдский народ может легко и убедительно продемонстрировать мировому сообществу провозглашением независимости Южного Курдистана. Только таким мирным, но радикальным образом многострадальный и многомиллионный курдский народ предоставит всем государствам-членам ООН реальную возможность морально очиститься и осознать коллективную ответственность с точки зрения требований норм международного права и гуманитарных ценностей. Это станет событием, которое окажет позитивное влияние на изменение глобального вектора развития международных отношений в сторону конструктивного политического и экономического сотрудничества. Целесообразно было бы объявить о провозглашении независимости Южного Курдистана до завершения президентских выборов в США. Тот из кандидатов, который честно и однозначно поддержит волеизъявление

народа Южного Курдистана, получит одобрение большинства американских избирателей. Американский народ не приемлет сомнений и отрицаний в вопросах прав народов на свободу, равенство и самоопределение. Большинство стран признают независимость Южного Курдистана и будут твердо на стороне курдского народа, истребляемого и угнетаемого за правомерное требование административного самоуправления национальных территорий в Турции, Иране и Сирии.

Сегодня никакие устные и неформальные обязательства и договоренности, не предусмотренные письменными и официально действующими соглашениями президента и правительства автономного региона, не могут отменить или приостановить реализацию известного волеизъявления населения всех провинций, городов и районов с подавляющим большинством этнических курдов, исторически входящих в состав географического Южного Курдистана.

Курдская нация сохранилась благодаря духовно-нравственной потребности и способности спасаться в самых тяжелых и невыносимых условиях существования. Курдский народ нигде и никогда не пытался выживать, но всегда стремился спасти и сохранить свою этно-культурную идентичность. Несмотря на тот факт, что большинство курдских племенных конфедераций было вынуждено согласиться на "компромисс" судьбы и принять насаждаемую "мечом" исламскую религию, в целом удалось выполнить главную задачу – сохранить на протяжении многих и многих веков нацию, культуру, язык с диалектами, музыку, литературу, философию, традиции и обычаи, надежно предотвратив полную ассимиляцию этноса и потерю животворной силы возрождения национально-духовной идентичности. Курдский этнос, подобно русскому этносу, сумеет создать свою государственность, чтобы вернуть отнятую свободу и украденную историю. Кто посмеет возразить, противостоять истине и затоптать справедливость в XXI столетии глобализации? **Курдистан.Ру**

В семейном торговом, роскошном центре в столице Курдистана Эрбиле, группа молодых женщин - выпускников средних школ собрались за круглым столом. Хотя они имеют различные мнения по поводу будущего Курдистана, все они мечтают о независимом большом Курдистане, который включит в себя курдские части Турции, Ирана, Ирака и Сирии. "Наш отец боролся за свободу Курдистана", говорит молодая выпускница Авин Маджид, твердо сжав руки. "Мечта однажды создать курдское государство была причиной, по которой наши отцы воевали. Эта мечта должна однажды сбыться".

У Маджид и ее друзей разные взгляды на Большой Курдистан. Она родом из Киркука, богатого нефтью города.

Маджид говорит, что КРГ должно объявить о создании курдского государства без согласования с региональными и международными доминирующими державами мира.

Во время национальных выборов 2005 года в Курдистане был проведен референдум и почти 99 процентов населения проголосовали за независимость курдского государства, а не принадлежность к Ираку.

"Если мы будем ждать и надеяться на то, что однажды иностранные и соседние государства дадут нам свободу и наши национальные права, то что тогда мы делаем на нашей земле? Давайте оставим Курдистан для них, если они и есть люди, которые должны голосовать за курдскую государственность", говорит Маджид, чьи глаза блестят от собравшихся слез.

Она подвергла критике ряд курдских политиков и лидеров, называя их коррумпированными и безответственными. "Наши лидеры должны интегрироваться в этот момент в целях преодоления региональных схем", добавила она.

Часть нового поколения считает, что золотое время для объявления независимости

го курдского государства еще не пришло, однако вопреки этому, некоторые крупные политики думают, что сейчас самый подходящий момент, чтобы объявить о создании курдского государства.



и все четыре курдские части смогут контролировать все курдские города. Тогда мы сможем объявить единое, сильное и независимое государство", сказала она.

Она надеется на лучшее

лидеры?

Недавно премьер-министра Курдистана, Нечирван Барзани на пресс-конференции в Эрбиле сказал: "Ирак имеет свою конституцию и все политические партии должны действовать в соответствии с ней".

Он отметил, что Курдистан является частью Ирака, добавив, что КРГ готово возобновить мирные переговоры с иракским центральным правительством.

Президент Курдистана Масуд Барзани уже несколько раз заявлял, что у курдов есть права на строительство отдельного курдского государства в Ираке.

Гассан Атиях, директор по развитию и демократическим институтам Ирака, сообщил "France24", что понятие строительства курдского госу-

дства важно, потому что через нее курды могли бы получить поддержку и Америки. Влияние текущей ситуации на Курдистан заставляет Барзани думать о курдском государстве. Однако Талабани считает, что власть Барзани после такого объявления станет сигналом для ПСК и других сторон".

Курдские политики и эксперты-политологи обсудили различные возможные аспекты объявления курдского независимого государства на семинаре, организованном журналом "Gulan" на кафедре философии в Колледже Искусств Салахаддинского Университета в Эрбиле. Политики из правящих партий, Демократической партии Курдистана и Патриотического союза Курдистана, и движения Горран приняли участие в семинаре.

Большой Курдистан глазами нового поколения

Курдский вопрос: сбудется ли однажды мечта о независимом Большом Курдистане?

В соответствии с текущей политической ситуацией на Ближнем Востоке, особенно в Сирии, многие курды во всем мире считают, что настало время объявить о создании курдского государства на курдской части Ирака.

Сирийские курды, во многом забытые на родственных курдских ландшафтах, вдруг оказались в центре активизации регионального и международного внимания.

Восемнадцатилетняя Лана Нариман из Эрбиля считает, что Региональное правительство Курдистана не должно объявить независимость курдского государства прямо сейчас. По ее мнению, "независимое курдское государство без других курдских частей Турции, Ирана и Сирии не имеет смысла".

"Я думаю, что КРГ должны ждать появления лучшей возможности, когда придет день,

для курдского народа в Сирии, и попросит курдских политиков быть в курсе этой исторической ответственности. Она отметила, что курды являются крупнейшей ближневосточной нацией без государства, и попросит другие страны поддержать курдский вопрос на международном уровне.

"До сих пор я не раз слышала из новостей, что есть конфликты между иракскими и сирийскими курдскими лидерами по поводу влияния в сирийских курдских городах".

На вопрос, что произойдет, если конфликты продлятся, она сказала: "Курдская лодка будет только с одним веслом, поплывет в неправильном направлении и будет уничтожена. Диалог является лучшим и самым мирным способом решения проблемы".

Что говорят политические

дательства теперь стало возможным и президент Курдистана Масуд Барзани при поддержке Турции сделает это. Тем не менее, президент Ирака Джаляль Талабани, и лидеры движения Горран не согласны с этой идеей, говорит Атиях. "Курдистан под руководством Барзани достиг убеждения, что теперь наступило уникальное время для создания курдского государства, хотя есть возражения со стороны ПСК и оппозиционных партий", сказал он.

Атиях также добавил, что, кроме Талабани и его партии, есть и другие партии, которые считают, что не разумно просто полагаться на Турцию и ее премьер-министра Реджепа Тайипа Эрдогана, потому что Турция имеет тяжелый исторический опыт борьбы с курдами.

"Барзани считает, что получение поддержки из Тур-

Мулла Бахтияр, глава административного совета Политбюро ПСК, сказал, что у курдов появится возможность строить независимое государство в ближайшие 5 - 10 лет.

По его мнению, курдский вопрос был значимым субъектом с 18-го и 19-го века, "вопрос о независимом государстве был изменен на автономию под воздействием быстрых изменений в мире, и он стала частью стратегии курдских политических партий в Курдистане". Бахтияр говорит, что курдские лидеры в Турции также говорят о государстве: но "всякий раз, когда они обсуждают независимость, они также говорят об автономии". Кроме того, он отметил, что курды являются очень невезучей нацией мира и предмет независимости должен обсуждаться очень точно.

Курдские женщины работают в швейцарском региональном парламенте

Швейцарский регион Базель готовится к парламентским выборам, которые должны состояться в конце этого месяца. Одним из кандидатов на этих выборах является курдянка Эдибе Голгели. Она родилась и выросла в Базеле. Ее родители мигрировали в Швейцарию из центральной Анатолии.

Голгели изучала экономику, и сейчас работает в телефонной компании в Базеле. Она также является членом Швейцарской социал-демократической партии и местного самоуправления.

Частью ее работы как кандидата является помощь новым иммигран-



там. "В нашем регионе, как и в других частях Швейцарии стать гражданином довольно сложно", рассказы-

вает она корреспонденту курдской газеты "Рудав". "Основным требованием является знание языка, что может быть трудным для некоторых людей".

Между тем, что более половины курдов, которые живут в регионе Базель, уже стали гражданами Швейцарии.

В течение нескольких недель Голгели работает над своей предвыборной программой в рамках подготовки к выборам 28 сентября.

Если она пройдет в региональный парламент, приоритетом ее работы будет помощь иммигрантам в интеграции в швейцарское общество и

помощь гражданам в целом и лицам, ищущим убежища, в частности. "В парламенте я буду работать, чтобы сделать этот регион местом, где люди смогут стать гражданами легче, чем это происходит сейчас", говорит она. Голгели говорит на семи языках, в том числе на курдском, ее родном языке. По данным ее службы, 10.000 курдов живут в регионе Базеля. Большинство из них прибыли из Мараша, Дертима, Эрзингана или Центральной Анатолии. Голгели говорит, что она обещала представить и получить поддержку курдов в парламенте, и ее социал-демократической партии. **Курдистан.Ру**

ДИПЛОМАТ

№ 38 (186) 1 - 7 Октября 2012 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

ПОСЛЕДНЯЯ

страница

ПСК и Горран встретились впервые за шесть лет



Лидеры Патриотического союза Курдистана (ПСК) и Движения Перемен (Горран) встретились в воскресенье 23 сентября впервые за шесть лет, сообщает газета "Rudaw".

Науширван Мустафа посетил президента Ирака и лидера ПСК Джаляля Талабани после многих лет напряженности и соперничества между двумя сторонами. Мустафа был заместителем Талабани в ПСК, пока он не разошелся во взглядах с Талабани и не сформировал свою собственную партию Гор-

ран в 2009 году.

Визит произошел после возвращения Талабани из Германии, где он проходил лечение в течении трех месяцев.

"У нас были встречи и открытые каналы связи в течение почти года", сказал Азад Джундиани, пресс-секретарь ПСК. "...И, как результат, г-н Мустафа и его делегация решили посетить г-на Талабани".

После встречи оба лидера заявили журналистам, что они разделяют взгляды друг друга

на многие вопросы курдской политики. Они также добавили, что черновой вариант конституции Курдистана, ратифицированный в прошлом году депутатами, должен быть возвращен для правки.

Президент Талабани заявил, что разделение власти по стратегическому соглашению между ПСК и Курдской демократической партией (ДПК) нуждается в корректировке, как и то, что ДПК и ПСК являются двумя правящими партиями в правительстве Курдистана.

Предполагается, что ДПК могут быть встревожены недавним сближением между ПСК и Горран. Но лидеры Горран говорят, что они проинформировали ДПК о своей встрече с ПСК. Фазиль Мирани, высокопоставленный политик ДПК, заявил, что его партия "не имеет никаких подозрений по поводу отношений между ПСК и Горран". После парламентских выборов в Курдистане в июле 2009 года, Горран сформировались в мощную оппозиционную силу

Барзани вновь заявляет о праве Курдистана на самоопределение


Президент Курдистана Масуд Барзани заявил, что Курдистан не будет добиваться отделения от Ирака, но сохранит за собой право решать, следует ли отделиться, если правительство Ирака перестанет придерживаться конституции.

Барзани, выступая на конференции демократов-центристов в Риме в пятницу, сказал: "Пока Ирак согласен придерживаться демократии и конституции, мы рады быть частью федеральной системы."

Однако, если иракское правительство "хочет отказаться от принципов Конституции, и направится снова в сторону авторитаризма и односторонности в процессе принятия решений, мы, народ Курдистана не будем и не сможем снова терпеть жизнь в диктатуре. В этом случае народ Курдистана осуществит свое свободное право на выбор", сообщает агентство "AKnews".



КРГ выделит более \$ 28 млн на реконструкцию храма Лалиш



Региональное правительство Курдистана (КРГ) выделит более \$ 28 млн на модернизацию главного храма езидов Лалиш, пообещал премьер-министр Курдистана Нечирван Барзани.

Барзани посетил храм 24 сентября и был принят Миром Техсином Бегом, Миром езидов и Главой Духовного Совета езидов.

КРГ считает реконструкцию храма своей обязанностью, сказал Барзани. По

словам премьер-министра, проект реконструкции храма будет осуществляться в два этапа с фондом в \$ 28 млн. На первом этапе \$ 17 млн. будет выделено специализированному предприятию, которое будет работать под руководством консалтингового комитета по реконструкции храма. На втором этапе КРГ займется установкой базовых услуг, на что планируется потратить более 11 млн. долларов.

Мисс Курдистан приняла участие в церемонии празднования Всемирного дня туризма



Шене Азиз Аки, которая в этом году завоевала титул Мисс Курдистан в первом в истории официальном конкурсе красоты в Курдистане, прибыла в Сулейманию для участия в пресс-конференции в отеле "High Crest".

В заявлении для средств массовой информации Аки сказала, что она также будет участвовать в церемонии празднования Всемирного дня туризма, которая проводится совместно с делегацией Генерального совета туризма.

Она добавила, что во время пресс-конференции сообщит о своих проектах

Правительство Курдистана выплачивает деньги курдским беженцам

Около 200 семей из Курдистана, которые вернулись домой, проведя 16 лет в Иране, Турции и Сирии в качестве беженцев, уже получили по 16000 долл.

Шакер Ясин, глава отдела иммиграции при Региональном правительстве Курдистана (КРГ), заявил, что семьи

уехали в соседние страны в 1975 году и вернулись в 1991 году после курдского восстания в Ираке.

Получившие выплаты - 32 семьи из провинции Эрбиль, 35 из Сулеймании, 33 из Дахука и 82 из города Соран.

Ясин добавил, что в соответствии с текущей статистикой всего 41000 семей вернулись в Курдистан из соседних стран в 1991 году. Он ожидает, что число может измениться после проверки. Все семьи получают указанную сумму, если будет доказано, что они покинули Ирак в 1975 году и вернулись в 1991 году, сказал Камаран Абдулла, глава отдела иммиграции в Эрбиле.



TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNİVİSAR:

TAHİR SİLƏMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

Ramiz Cəbraylov

Xüsusi müxbir:

Sakit ÇIRAQLI

Региональный корреспондент:

Усуб ТЕЙФУР

Müəlliflərin mövqeyi ilə redaksiyanın

mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri 40, küçə
S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakû 40, soqaq
S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров
дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnilib və "Bəxtiyar-4" mətbəəsində çap olunmuşdur.
e-mail: diplomat_gazeti@box.az
Şəhadətnamə: NƏŞ 005004966
BUSB-un Sabunçu rayon filialı
VÖEN 1800061582
H/h 438010000
Sifariş: 1500